

Yızın ts'ettiyn

Muq'addasın Kitab

Mənim ilk

Müqəddəs Kitabım

Kennet N. Teylor

Yızın ts'ettiyn Muq'addasın Kitab

Mənim ilk Müqəddəs Kitabım

Şavukene

Kimdən

Şavusne

Kimə



Yızın ts'ettiyn


Muq'addasın Kitab



Mənim ilk

Müqəddəs Kitabım

Kennet N. Teylor



Originally published in the U.S.A. under the title:
My First Bible in Pictures, by Kenneth N. Taylor.
Text Copyright © 1989 by Tyndale House Publishers.
Illustration Copyright © 1976, 1985, 1988, 1989 by
Tyndale House Publishers.

© 2022 for Tsakhur edition with permission of
Tyndale House Publishers, a division of
Tyndale House Ministries. All rights reserved.

© 2022 for Azeri edition with permission of
Tyndale House Publishers, a division of
Tyndale House Ministries. All rights reserved.

Əziz valideynlər

Balacalar üçün hekayələrdə verilmiş kitab sizin qarşınızdadır. Kiçik olduğu üçün onu özünüzlə ibadət evinə apara bilərsiniz. Ancaq qalan vaxtda da o, kitab rəfinizdə yatıb qalmasın. Onu uşaqlarınızla birgə evdə də oxuyun. Kitaba daxil olan hekayələr və şəkillər uşaqları Müqəddəs Kitab qəhramanları ilə tanış edəcək. Müqəddəs Kitabın əsas mövzuları uşağın düşüncəsinə daxil olacaq və bütün həyatı boyu ona öz təsirini göstərəcəkdir.

Bir çox hekayələrdə birbaşa balacalara müraciət edilir. Sadə bir sual hər hekayənin həqiqətini uşağa çatdırır və vacib mövzuların uşaq yaddaşında möhkəmlənməsinə kömək edir.

Kennet N. Teylor

Bu kitabda uşaqlar Müqəddəs Kitabın əsas mövzuları ilə tanış olacaqlar. Bu onlara mənəvi cəhətdən böyüməyə kömək edəcək. Həmdə Allah haqqında və yerin və ilk insanların haqqında bilgiyə sahib olacaqlar.

Allahee bıkırın dyunye itxhın. Mang'vee t'et'bı, yivar, xhyanbı, xənebı itxhın. Allahee verığ ipxhın, mançıl-allad şaqa yiğniyiğın verığın işix vod. Verığnane yiğbışıl şı g'aqa qığEEPç'ımee, verığın şı apk'aa'anbı. Rəbb, verığ ipxhınıl-alla Vas şukur vuxhena!


Verığ şavaane ipxhın?

Ts'etta ıxhaynbı 1

Allah bütün dünyanı yaratdı. O, gülləri, ağacları, suları və ulduzları yaratdı. Allah günəşi yaratdı, buna görə də bizim gün işıgımız var. Günəşli günlərdə küçəyə çıxanda günəş bizi isidir. Günəşi yaratdığın üçün Sənə şükür olsun, ya Rəbb!

Günəşi kim yaratdı?

Yaradılış 1



C'iyeyne aq'valyna ts'erriyna adamiyy zəiyfa
Aadamiy Həva vuxha. Manbı Allahee ipxhın.
Manbı aaxvecenva Allahee manbışis Edenın bağva
eyhen geed micagın ciga hele. Manbı geeb xoştəxtba
vuxha. Gırgın həyvanaarid Allahee itxhın. Vasse
şikilee fil hagvas əxəyee? İnyaa zebra nyaabiy?


Aadamiy Həva şavaane ipxhın?

Ts'etta ıxhaynbı 1–2

Yer üzərində ilk kişi Adəm, ilk qadın isə
Həvva idi. Onları Allah yaratdı. Allah onlara
yaşamaq üçün “Eden” bağı adlanan gözəl bir yer
verdi. Onlar çox xoşbəxt idilər. Allah həmdə bütün
heyvanları yaratdı. Şəkildə fili göstərə bilərsənmi?
Bəs zebra haradadır?

Adəm və Həvvanı kim yaratdı?

Yaradılış 1–2



A adamiy Həva aq'vabı qı'ı, yik'bı dena vuxha. Manbışe Allahee yivele ooxhanas hidyapsırna meyva opxhun, bınah hav'u. Mançil-allab Allahee manbışis cazaa g'ats'aak'van. Manbışe Edenne bağeedın, con micagın xav g'aletçu, qığeepç'esniy vukkan. Malaaikaaşe manbı yı'q'əlqa savk'alas havaasaras deşdiy.

**Aadamiy Həva nya'a con micagın xav
g'aletçu, mançe əlyhəəskanniy?**

Ts'etta ıxhaynbı 3

A dəm və Həvva çox qəmgin idilər. Onlar Allahın icazə vermədiyi bir ağacın meyvəsindən yeyib günah etmişdilər. Buna görə Allah onları cəzalandırır. Onlar Eden bağındaki gözəl evlərini tərk etməlidirlər. Bundan sonra mələklər onları geri qayıtmağa qoymayacaqlar.

**Adəm və Həvva nə üçün öz gözəl
bağlarını tərk etməli idilər?**

Yaradılış 3



A adamıqayiy Həvayqa q'öyre dix ıxha.
Manbışın dobı Gaabiliy Haabil vod. Haabilee
Allahne cuvabil k'ırı iliyxhe ıxha, Gaabileeme k'ırı
iliyxhe ıxha deş. Gaabil qəlnana insan ıxha,
mang'vee Haabil gek'ana. Mang'vee h'i'yn yugun
deş ıxha. Allahınid yik' gyoyxhan.

**Aadamneyiy Həvayne dixbışde neng'veeniy
Allahıl k'ırı iliyxhe, neng'veeniy ilydiyxhe?**

T'setta ıxhaynbı 4

Adəm və Həvvanın iki oğlu var idi. Onların adı
Qabil və Habil idi. Habil Allahın sözünə itaət
edirdi, Qabil isə yox. Qabil qəddar adam idi. O, Habili
öldürdü. Bu, pis iş idi. Allah buna çox kədərləndi.

**Adəm və Həvvanın hansı oğlu Allahın
sözünə itaət edirdi, hansı etmirdi?**

Yaradılış 4



Ç'iyene aq'val bınah haa'anbı geepxha.
İnsanaaşike saccu Nüh peyğambaree Allahıl
k'ırı iliyxhe ıxha. Sabara gahıle Allahee gyoğiy
g'axıles. Xhinen ç'iyeyn aq'va aqqasın. Allahee Nüh
peyğambarık'le sa xədı́n gamı ale'eva eyhe. Nüh
peyğambar, cuna xızan, həyvanar gamee'ab, cok
vuççud dexhesde cigee, vuxhes.


Gyoğiybı gidğılmeə, Nühiy cuna xızan nyaa'abne vuxhes?

Ts'etta ıxhaynbı 6

Yer üzərində günahkar insanların sayı çox
idi. Onların arasında bircə Nuh peyğəmbər
Allahın sözünə itaət edirdi. Tezliklə yağış yağacaq
və bütün yer üzü suyun altında qalacaq. Buna görə
Allah Nuh peyğəmbərə böyük bir gəmi düzəltməyi
tapşırdı. Nuh peyğəmbər və onun ailəsi gəmidə,
təhlükəsiz yerdə olacaq.

Yağış yağanda Nuh peyğəmbər və onun ailəsi harada olacaq?

Yaradılış 6



Nüh peyğambar gamı ali'ı ç'əvexhena.
Manke Allahee mang'uk'le eyhen, gırgıne
həyvanaaşınayiy şit'yaaşına q'öblena cuka gameeqa
alept'ecen. Haane q'öble zürafee, q'öble pelyang,
q'öble ördag inyaa vob. Q'ıfrım gidğılmeə, manbı
gırgınbı gamee çik vuççud dexhesde cıgee ixhes.


İnyaa'a xhuleble kenguriyiy?

Ts'etta ıxhaynbı 7

Nuh peyğəmbər gəmini tikib qurtardı.
Onda Allah ona tapşırdı ki, hər növ
heyvan və quşdan bir cüt özü ilə gəmiyə götürsün.
Bax, iki zürafə, iki pələng və iki ördək buradadır.
Daşqın başlayanda onların hamısı gəmidə,
təhlükəsiz yerdə olacaqlar.

Şəkildə neçə kenquru var?

Yaradılış 7



Gyoğiy geed yiğbına, geed xəmbına gyoğu.
Man gyoğiylətte gyoğa ıxha. Sık'ınne gahılee
gırgın cıga, axtın suvabıd çikana xhinek avud axva.
Nüh peyğambarın gamimee xhinene aq'val əlyhəə
ıxha. Allah Nühüne, mang'une xizanne, gameene
gırgıne həyvanaaşine q'aharee aqqı ıxha. Allah
yiğner q'aharee aqqı vor.


Gameebınbı vuşbıne vuxha?

Ts'etta ıxhaynbı 7

Yağış dayanmadan bir neçə gün, gecə və
gündüz yağdı. Bir müddət sonra hər yeri elə
su basdı ki, ən hündür dağlar belə suyun altında
qaldı. Amma Nuh peyğəmbərin gəmisini suyun üzünə
qalxdı. Bəli, Allah Nuh peyğəmbərin, onun ailəsinin
və gəmidə olan bütün heyvanların qayğısına qaldı.
Allah sənində qayğına qalır.

Gəmidəkilər kim idi?

Yaradılış 7



Insanaaşe axtına g'ala alyaa'a. Mançin do Baabil vod. İnsanaaşisqa həməxüd qayle, cosse mana g'ala xəsqamee alyaa'as vəxəsdame. Allahısmee manbışe mana g'ala alyav'u vukkiykan deş. Allahee manbı ulyoozar haa'asdemee, məxüd ha'a, manbı curayne-curayne mizyaaşil yuşan haa'a giviyyə. Mançil-allad manbışilqa sana-sang'vee eyhen hiyxhar ıxha deş.

İnsanaaşe g'ala ılymaa'acenva Allahee hucoona hı'ı?

Ts'etta ıxhaynbı 11

Bir gün insanlar hündür bir qüllə tikirlər. O, Babil qülləsi adlanır. İnsanlar düşünürlər ki, onu göy üzünə qədər ucalda biləcəklər. Ancaq Allah onların bu qülləni tikməyini istəmirdi. Allah onları dayandırmaq üçün elə edir ki, adamlar başqa dillərdə danışmağa başlayırlar. Onlar artıq bir-birilərini başa düşmürlər, buna görə də qülləni tikib qurtara bilmirlər.

Adamlar qülləni tikməsinlər deyə Allah nə etdi?

Yaradılış 11



Ibrihim peyğambar Allahna inekke k'anena hambaz
ıxha. Mang'une xhunaşşeyn do Sarra ıxha.
Allahee İbrihimik'le menne ölkeeqa hak'neva uvhu.
Allahee İbrihimik'le uvhuyn, Vucee, bıkırna ölka
mang'usiy mang'uke g'abıynbışis hevles. Man ciga
gırgıne gahbışıl manbışın ixhes. İbrihimıqa xətta
vəq'əbıyiy əmələr ıxha. Vasse manbı hagvas əxəyee?

**Mane insanın do hucoona?
Mang'une xhunaşşeyn do hucoona?**

Ts'etta ıxhaynbı 12

Ibrahim peyğəmbər Allahın ən yaxın dostu idi.
Onun arvadının adı Sara idi. Allah İbrahim
peyğəmbərə başqa ölkələrə yollanmağı tapşırdı.
Allah dedi ki, O, bütöv bir ölkəni əbədi yaşamaq
üçün İbrahim peyğəmbərə və onun nəslinə verəcək.
İbrahim peyğəmbərin çoxlu qoyunu və ulağı var idi.
Sən onları göstərə bilərsənmi?

**Bu adamın adı nədir?
Onun arvadının adı nədir?**

Yaradılış 12



Ibrihim peyğambareeyiy mang'une xhunaşşee Sarree aq'vabı qa'a, coqa uşaxar deşva. İna xərna gade vuşuna? Həşde manbışıqa dix vor. Mang'un do I'saq' vod. Allahık'le manbışın düəbı g'ayxhı, manbışıs dix huvuva, manbışın yik'bı cigeəqa qaylenbı.

İbrihimneyiy Sarrayne dixen do hucoona?

Ts'etta ıxhaynbı 21

Ibrahim peyğəmbər və onun arvadı Sara uşaqları olmadığına görə kədərlənirdilər. Bəs onların yanındakı bu böyük oğlan kimdir? İndi artıq onların bir oğlu var. Onun adı İshaqdır. Onlar xoşbəxtdirlər, çünki Allah dualarını eşidib onlara oğul verdi.

İbrahim peyğəmbərin və Saranın oğlunun adı nədir?

Yaradılış 21



I'saq' xər qıxhamee, mang'vee Rivq'a hee'e.
Manbışis Yaaq'ub donana dix eyxhe. Yaaq'ub
xər qexhe. Sa yığıl mana əq'ənana yəq əlyhəəsva,
yəqqı'lqa gexha. Mana mane yəqqə oyzarna. Mang'vee
g'ulenikne cigee vuk'lek avqa g'aye givxhu, g'ilexha.
Mang'uk'le nik'ek xəəqə ılqeeç'u-gəən malaaıkar g'eece.
Qiyğa Allahee Yaaq'ub peyğambarık'le eyhen: «Zı
yigne t'ark'ee axvas».

Yaaq'ub peyğambarık'le nik'ek hucoona g'acu?

Ts'etta ıxhaynbı 28

Ishaq böyüyəndə Rivqa ilə evləndi Onların bir
oğlu oldu, adını Yaquub qoydular. O artıq
böyümüşdü. Günlərin birində Yaquub peyğəmbər uzun
yola çıxır, yolda yorulur. Buna görə başının altına
balış əvəzinə bir daş qoyub yatır. O, yuxuda göyə
qalxıb-düşən mələkləri görür. Sonra Allah Yaquub
peyğəmbərə deyir: “Mən sənin qayğına qalacağam.”

Yaquub peyğəmbər yuxuda nə gördü?

Yaradılış 28



Y

aaq'ubiy Esav q'ömkaler vuxha. Çocar ç'ak'ı qeepxamee, manbışde yı'q'nee aldatxhuniy gexha. Yaaq'ub peyğambar mançe qığeç'u ayk'anna. Nekke qiyğa Yaaq'ub peyğambaree Esavılqa xabar g'ixoole. Mang'vee meeb co hambazar vuxhes vukkanva eyhe. Haane, həşde manbışin yik'bı sana-sang'uk'le g'avcuva, cigeeqa qaylenbı.

Çocaaşin do bı hucoona?

Ts'etta ıxhaynbı 33

Y

aqub və Esav əkiz qardaşlar idilər. Onlar böüyündə Esav Yaqubu görmək istəmədi. Ona görə Yaqub peyğəmbər çıxıb gedir. Ancaq bir müddət sonra Yaqub peyğəmbər Esava xəbər göndərdi. O dedi ki, yenidən dost olacaqlarına inanır. Budur, indi onlar bir-birilərini gördüklərinə görə sevinirlər.

Qardaşların adları nədir?

Yaradılış 33



Y

aaq'ub peyğambar q'əs qexhe. Mang'uqa yits'iq'vəyre (12) dix vor. Mang'us dix Yusuf geer ıkkən. Mang'vee Yusufus micagın tanalinbı hele. Dekkee cosud məxdın micagın tanalinbı hidevuva, Yusufne çocaaşına mang'ulqa qəl avqaaqqa. Manbı Yusuful-alla şadeepxheskanniy.

Dekkee Yusufus hucoona huvu?


Ts'etta ıxhaynbı 37

Y

aqub peyğəmbər artıq qocalmışdı. Onun on iki oğlu vardı. O, oğlu Yusifi çox sevir. O, Yusifə qəşəng bir köynək verir. Atalarının onlara da belə qəşəng köynək vermədiyini üçün Yusifin qardaşları qəzəblənirlər. Amma onlar belə qardaşı olduğuna görə sevinməli idilər.

Atası Yusifə nə bağışladı?

Yaradılış 37



Ine k'ining'un do Mısa vodun. İna mek'vna içiyir paççahna yiş vorna. Məng'i'k'le k'ınna damee, ç'em'ç'eyne ar iveeke. Qəlnane sa insanıs k'ınna gik'asniy ıkkən. Allahee paççahna yiş g'ixeelena, məng'i'k'le k'ınna Mısa aveykı, mang'une t'ark'ee eexveceva.

Paççahne yişşek'le k'ınna Mısa nyaane aveykı?

Misireençe qığeepç'iy 2

Bu körpənin adı Musadır. Bu gənc qadın isə şahzadədir. O, körpəni çayda, səbətində tapdı. Qəddar bir adam körpəni öldürmək istəyirdi. Allah şahzadəni göndərdi ki, balaca Musanı tapsın və onun qayğısına qalsın.

Şahzadə qız körpə Musanı harada tapdı?

Çıxış 2



Misa xə r qıxha, adamiy eyxhe. Mang'uk'le sayəqqees ts'ayın aqqıyn, gidyotxhanan ğiç'iy g'ece. Mane ğiç'iyne arğançe Allah Mısayka yuşan ha'a. Allahee eyhen: «Hak'ne, Yizde milletıs kumag he'e». Mısa ts'erra qəyq'ənnə, Allaheeme mang'uk'le eyhen: «Zı vas kumag ha'asın».

Allahee Mısayk'le hucoona uvhu?

Misireençe qıġeepç'iy 3

Artıq Musa böyümüşdü. Bir dəfə o, alovun bürüdüyü, ancaq yandırmadığı bir kol gördü. Bu kolun içindən Allah Musa ilə danışdı. Allah dedi: “Get və Mənim xalqıma kömək et.” Musa əvvəl qorxdı, ancaq Allah dedi: “Mən sənə kömək edəcəyəm.”

Allah Musaya nə dedi?

Çıxış 3



Allahın insanar menne ölkee, Misiree, həmbalar xhineeniy aaxva. Xıle çümqnane insanee manbışik'le yugba iş hee'eva eyhe ıxha. Manbışe Allahıke kumag heqqas. Allaheeyir Mısa peyğambar g'axıles, mang'veeyir mana insan alikkasda manbı gimootacen. Mısa peyğambaree gırgıne Allahne milletıs kumag ha'as.


Allahne milletın şavukene kumag heqqa?

Misireençe qığeepç'iy 5

Allahın xalqı qul kimi başqa ölkədə, — Misirdə yaşayırdı. Əlində qamçı olan adam onlara söylə işləməyi əmr edirdi. Onlar Allahdan kömək istəyirdilər. Allah da Musa peyğəmbəri göndərir və o, bu adamı məcbur edir ki, onları döyməsin. Musa peyğəmbər Allahın xalqına kömək edəcək.

Allahın xalqı kimdən kömək istədi?

Çıxış 5



Misa peyğambaree fironuk'le, Misirne paççahık'le, Allahın millet Misirğañçe əlyhəəs hasreva eyhe. Fironee «De'eşva» eyhe. Manke Allahee Misirbışde vuk'lelqa yığbı allya'asva geed huneer, qı'rqı'mı't'er, medın divanbı allya'a. Firon cune «De'eşva» uvhuyke axva deş. Manke Allahee eyhen, Vucee gırgıne Misirbışde xızanbışeena xərna dix gik'asda.

Misa peyğambaree fironuk'le hucoona he'eva uvhu?

Misireençe qığEEPç'iy 7–11

Musa peyğəmbər Misirin başcısı firondan xahiş etdi ki, Allahın xalqına Misirdən çıxıb getməyə icazə versin. Firon isə onlara icazə vermirdi. Onda Allah misirliləri cəzalandırmaq üçün çoxlu milçək, qurbağa və başqa bəlalar göndərdi. Firon isə elə hey “yox” deyirdi. Onda Allah dedi ki, hər misirli ailəsindən olan ilk oğlu öldürəcəkdir.

Musa peyğəmbər firondan nə xahiş etdi?

Çıxış 7–11



Misa peyğambaree Allahne insanaaşik'le eyhen, cone xaane akkabışde çerçivabışde ooqayiy mığılybışılqa urgna eb qabğe. Allahık'le akkalyna eb g'avcumee, mane xaa vuşucar gik'as deş. Mane xəmde Allahee fironusiy gırgıne Misirbışis cazaa hoole. Manbışın gırgın ts'eppiyn dixbı habat'anbı. Nekke qiyğa fironee eyhen, Allahne milletısse Misirğançe qığeç'u, əlyhəəs əxə. Manbı mane xəmde Misirğançe şadba qığeebaç'enbı.

Akkal oona ina eb nişistannaniy?

Misireençe qığeepç'iy 12

Musa peyğəmbər Allahın xalqına tapşırđı ki, öz evlərinin qapısının üstünə və kənarlarına quzu qanı sürtsünlər. Allah qapıdakı qanı gördükdə o evdə heç kəsi öldürməyəcəkdir. O gecə Allah fironu və bütün misirliləri cəzalandırdı. Onların hamısının ilk oğlu öldü. Buna görə firon dedi ki, Allahın xalqı Misiri tərک edə bilər. Onlar elə həmin gecə Misiri sevinclə tərک etdilər.

Qapı üzərindəki bu qan nəyə görə idi?

Çıxış 12



Allahın millet sahrayle k'ena əlyhəə ıxha. Manbı deryahısqa hipxırmee, manbısilqa hiyxharan, manbıssise mançe ilğeepeç'es vəəxəs deş. Manke Mısa peyğəmbaree əsaa ögilqa hotkumee, Allahee xhyanbısilqa cureetxheva əmr haa'a. G'ecəyee, xhyan nəxüdiy q'öne surale ooqa qıxa, cabır xhinne ulyozzur? Həşde insanaaşisse qeqquyne ç'iyeyne aq'vayle deryahne abğançe ilğeepeç'i, əlyhəəs vəəxənbı.

Şavaane xhyanbı sana-sançike curı'ı?

Misireençe qığeepeç'iy 14

Allahın xalqı səhra ilə gedirdi. Dənizə çatanda görürlər ki, buradan keçmək mümkün deyil. Onda Musa peyğəmbər əsasını irəli uzadır, Allah dənizi iki hissəyə ayırır. Görürsənmi, su necə iki hissəyə ayrılıb divar kimi durub? İndi adamlar quru torpağın üstü ilə dənizin içindən keçə bilirlər.

Kim suları bir-birindən ayırdı?

Çıxış 14



Ine xizanın k'ının gıneyn xüvəbı sa'a. Allahee, millet mıssıda ımaxvacenva, xəənçe gıney g'ıxele. Allahee yığıs cune milletıs məxüd otxhuniy oxhan ha'a ıxha. Allahıs şukur hav'una k'ınna içiy heegvas yeexəyee?


Gıney nençene qadı?

Misireençe qığeeç'iy 16

Bu ailə çörək qırıntılarını yığır. Allah göydən çörək göndərdi ki, xalqı ac qalmasın. Allah hər səhər Öz xalqını beləcə yedizdirirdi. Allaha şükür edən balaca qızı göstərə bilərsənmi?

Çörək haradan gəldi?

Çıxış 16



Allahın millet xhineka gyotxhan ıxha,
manbışıqa ulyoğasın xhyan ıxha deş. Haane,
Allahee Mısa peyğambarık'le cune əsaaka ganzile
ğana ı'xeva eyhe. Mang'vee man hı'mee, Allahee sa
xhyan k'əən ciga ha'a. Manke gırğıng'usse mançe
avts'esınmee xhyan ulyoğas əxə ıxha.

**Mısa peyğambaree əsa ganzile
ğana ı'xı'mee, hucoona ıxha?**

Misireençe qığeepç'iy 17

Allahın xalqı bərk susamışdı, ancaq onların
içməyə suyu yox idi. Budur, Allah Musa
peyğəmbərə əmr etdi ki, öz əsasını qayaya vursun.
O, bunu edən kimi Allah orada bir bulaq yaratdı
və hər kəs oradan istədiyi qədər su içə bilərdi.

**Musa peyğəmbər əsasını qayaya
vuranda nə baş verdi?**

Çıxış 17



Misa peyğambaree Allahıl k'ırı iliyxhen. Allahee mang'us yits'ible xəbna q'aanun hoole. Allahne milletın manbı ha'asniy ıkkın. Allahee mana yits'ible q'aanun q'öne g'ayel oğa ook'an. Misa peyğambaree man q'aanunbı cuka alyaat'a. Mane q'aanunbışın do «Yits'ible Əmr» vob.

Milletıs yits'ible q'aanun şavaane huvu?

Misireençe qığEEPç'iy 20

Musa peyğəmbər Allaha qulaq asır. Allah Musa peyğəmbərə düzgün yaşamaları üçün ən vacib olan on qanun verir. Bunları Onun xalqı yerinə yetirməli idi. Allah bu qanunları iki daş lövhə üzərində yazdı ki, Musa peyğəmbər bunları özü ilə götürə bilsin. Bu qanunlar “On Əmr” adlanır.

İnsanlara on qanunu kim verdi?

Çıxış 20



Su ilyaakelan, Allahne insanaaşe hucooyiy ha'a!
Manbişee congayk akaran byut hı'ı. Allahıs
ı'bəədat ha'asde cigee, manbişe congays ı'bəədat ha'a!
Məxüb manbişe Allahne xəbne q'aanunbişda sa haa'a
deş. Mançike Allahıs qəl vooxhe, Mang'vee aq'va
qa'a. Mançil-alla Allahee manbişilqa ver ablyaa'a.


**Mane insanaaşe hucoona hı'ı?
Nya'a mana iş Allahıs diviykkin?**

Misireençe qığeeç'iy 31–32

Baxın görün Allahın xalqı nə edir! Onlar
danaya oxşar bir büt düzəldirlər. Onlar Allaha
səcdə etmək əvəzinə bütə səcdə edirlər! Bunu etməklə
onlar Allahın qanunlarından birini pozurlar. Bu,
Allahı qəzəbləndirir həm də kədərləndirir. Allah
buna görə onlara cəza verir.

**Bu adamlar nə edirlər?
Allah bunu niyə bəyənmədi?**

Çıxış 31–32



Allahıs Cun millet ıkkanan. Mang'us, Cus
inanaaşıs k'ane qıxha ıkkın. Mançıl-allad
Mang'vee Mısa peyğambarık'le Cusda xəbna,
micagna çadır iviyxheva eyhe. Mana çadır Allahın
Xav xhinne vuxha. İnsanar mane çadırısqa Allahıs
ı'bəədat ha'asniy abaylenbı.


İnsanar mane çadırısqa nişisniy abaylenbı?

Misireençe qığəepç'iy 35–36

Allah Öz xalqını sevir. O istəyir ki, Özü
insanlara yaxın olsun. Buna görə O, Musa
peyğəmbərə böyük və gözəl bir çadır düzəltməyi
tapşırır. Bu çadır Allahın evi kimi idi. İnsanlar
buraya Allaha şükür edib, Ona dualar etmək
üçün gəlirdilər.

İnsanlar nə üçün Allahın evinə gəlirdilər?

Çıxış 35–36



Allahee Cune milletis cuvabniy huvu, manbışıqa yugun cigabı ixhesva. Man cigabı geed əq'əna ıxha. Şavuk'lecab maqana yəq vaats'a vuxha deş. Mısa peyğambaree yəqvolle milletis xəbvala hav'u. Nene suralqayiy əlyhəəs vuxhay, Mısa peyğambarık'le nençeniy ats'a? Mana, Allahee g'axuvuyne buludıqar qihna, əlyhəə eyxhe. Mısa peyğambariy gırgın millet Allahne buludun quvkkekane suralqa əlyhəə vooxhe. Vasse bulud hagvas əxəyee?

Bulud şavaane ı'ğviykar ha'a?

Misireençe qığeeç'iy 40

Allah Öz xalqına vəd etdi ki, onlar yaxşı torpaqlarda yaşayacaqlar. Bu torpaqlar çox uzaqda idi. Amma oranın yolunu bilən yox idi. Musa peyğəmbər bütün yol boyu xalqa başçılıq edirdi. Musa peyğəmbər hansı tərəfə getməyi haradan bilirdi? O, Allahın göndərdiyi buludun dalınca gedirdi. Musa peyğəmbər və bütün xalq Allahın buludu apardığı istiqamətə gedirdilər. Buludun harada olduğunu göstər.

Buludu kim göndərmişdi?

Çıxış 40



Mane insanaaşe quvkekkane xəbne t'imelene ts'ets'eka ilyaake! Manbışın do bı Kaleviy Yeşua vodun. Man t'ımıl Allahee Cune milletıs helesva cuvab huvuyne cigeeniy ələə. Mane insanaaşıs zaraba cone milletısqa hivxharasniy vukkan. Manbışıs cone hambazaaşıs hagvas ıkkannanniy, Allahee cuvab huvuyne cigayn nimee micagın şagaviy hele.


Man t'ımıl nyaaniy aleylen?

Sahree 13–14

Bu adamların apardığı böyük üzüm salxımına bax! Onların adları Kalev və Yeşuadır. Bu üzüm Allahın Öz xalqına vəd etdiyi torpaqlarda yetişirdi. Bu insanlar öz xalqlarının yanına tələsirlər. Onlar öz dostlarına göstərmək istəyirlər ki, Allahın söz verdiyi torpaq necə gözəl məhsul verir.

Bu üzüm harada bitirdi?

Saylar 13–14



Allahne insanaaşis xoçebı ı'xiyxə, manbışın sabarabı habat'a vuxha. Manke Allahee Mısa peyğambarık'le eyhen, yezake sa xəbna xoçe hee'e. Xoçebışe üvxüyn insanar axtıne dirakılqa qüvxiyne mane xoçeyka ilyaakımee, Allahee manbı yug qaa'a vuxha.

Şavaane insanar yug qaa'a?

Sahree 21

Allahın xalqını ilanlar sancırdı və onlardan bəziləri ölürdülər. Onda Allah Musa peyğəmbərə əmr etdi ki, misdən böyük bir ilan düzəltsin. İlanların sancdığı adamlar hündür dirəyin üstünə qoyulmuş bu ilana baxırdılar və Allah onları sağaldırdı.

Adamları kim sağaldırdı?

Saylar 21



Menne milletikena sa falçıy ıxha. Mang'un do Bilam ıxha. Allahın millet dekkanne, mançile qəyq'ənnə sa paççahee Bilam cusqa qoyt'al. Mane paççahee Bilamık'le Allahne milletis bəd-düə he'eva eyhe. Bilam əmələl alixı mane paççahısqava yəqqılqa gexha. Allaheeyir mang'un ögü i'xecenva, Cuna malaaik g'ixele. Əməleyk'le malaaik g'acumee, mana ulyoozarna. Bilamee əmələ huvooracenva i'xiyxən. Manke əmələ yuşan haa'a giviyyə! Mançin qiyghanan: «Nya'a zas i'xiyxə?» Mane gahıl Bilamık'led malaaik g'ecen, mana əmələ ulyobzurva şadexhena.


Əmələ nya'a ulyobzur?

Sahree 22–24

Başqa xalqdan olan falçı bir adam var idi. Onun adı Bilam idi. Bir padşah Allahın xalqını sevmirdi, onlardan qorxurdu. Buna görə padşah Bilama tapşırırdı ki, bu xalqı nələtləsin. Bilam ulağın üstündə padşahın yanına gedərkən, Allah bir mələk göndərdi ki, onu dayandırın. Ulaq əlində xəncər olan mələyi görəndə dayandı. Bilam ulağı vurdu ki, o getməyə davam etsin. Onda ulaq danışmağa başladı! O soruşdu: “Niyə məni vurursan?” Bu vaxt Bilam da mələyi gördü və ulağın dayanmasına sevindi.

Ulaq niyə dayandı?

Saylar 22–24



Mısa peyğambar qik'uyle qiyğa, Allahne milletna xərna Yeşua eyxhe. Allahee mang'uk'le Yerixo eyhena şəhar qukk'yook'al hee'eva eyhe. Yeşuayiy gırgın insanar şəharne cabırbışde hiqiy-alla ilyviyk'ar vuxha. Qiyğa manbışe g'açbı əlixı', ts'irbı ha'a. Haane, şəharın cabırbı hığəykaranbı. Allahne milletisşe şahareeqa ikkeç'es əxən.


Şəharın cabırbı nəxüdnə hığətkır?

Yeşuayn kitab 6

Musa peyğəmbərin ölümündən sonra Allahın xalqının rəhbəri Yeşua oldu. Allah ona Yeriho şəhərini dağıtmağı əmr etdi. Yeşua və bütün adamlar boru çalıb qışqıraraq şəhər divarlarının ətrafında fırlandılar. Budur, bütün divarlar yıxılır və Allahın xalqı şəhərə girir.

Şəhər divarları necə yıxıldı?

Yeşua 6



Gideonee Allahın millet duşmanaasıke havace ıxha. Mang'us cuka xəppa eskerar alyapt'ı, Allahne milletne duşmanaasıka saç'ikvasniy ıkkən. Allahee Gideonuk'le xhaxheençe xhyan ulyoğan eskerar g'əvxeva eyhe. Məxbın eskerar geeb k'ılba vuxha. Gideon məxdıne k'ınne g'oşunuka saç'ikvas qəyq'ən ıxha. Allaheemee mang'uk'le kumag ha'asınva, Cun milletıd duşmanaasıke g'attixhan ha'asınva eyhe.


Gideonee eskerar nəxübne g'əvxü?

Haakimaaşın kitab 7

Gideon Allahın xalqını düşmənlərdən qoruyurdu. O özü ilə çoxlu əsgər götürmək istəyirdi ki, öz xalqının düşmənləri ilə döyüşsün. Amma Allah istəyirdi ki, əsgərlərin sayı az olsun. Allah Gideona suyu əlləri ilə götürüb içən adamları seçməyi əmr edir. Belə əsgərlərin sayı çox az idi. Ona görə də Gideon belə kiçik ordu ilə döyüşməyə qorxdu. Ancaq Allah söylədi ki, ona kömək edib, Öz xalqını düşmənlərin əlindən azad edəcək.

Gideon əsgərləri necə seçdi?

Hakimlər 7



Simşon gucnana, geer gucnana insan ıxha. İlyaake, mang'vee t'ü'er nimee vaxxariyda qoda'a! Sayəqqees mang'vee xıleka sa şir gik'u. Sa menne yəqqees, mang'vee xədn xav hı'ğəkkar ha'a. Məxüb mang'vee Allahne milletne duşmanaaşike qəl qığaaha. Mang'usse Allahne milletis kumag ha'as əxecenva, Allahee mana məxür gucnana irxhın.

Mane insanın do hucoona?

Haakimaaşın kitab 15

Simşon çox güclü adam idi. Bax, o, kəndirləri necə asanlıqla qırır! Bir dəfə o, əlləri ilə bir şiri öldürdü. Başqa vaxt o, Allahın düşmənlərini cəzalandırmaq üçün sarayı uçurtdu. Allah onu belə güclü etdi ki, o, Allahın xalqına kömək edə bilsin.

Bu adamın adı nədir?

Hakimlər 15



Cagvaran tanalınbı ali'ına insan Ayıb vorna.
Mana yugna insan ıxha, Allahee uvhuyn ha'as
ıkkanna. Qiyğa şeyt'anın Allahıke heqqan, Ayıbne
vuk'lelqa ver ablyaa'as havaasrecen. Ayıbee geeb
əq'üba ts'its'aa'a, Allah ıkkıykınıymee mang'vee
g'alyadaççe deş.

Ayıbı Allah gırgına gahbışıl ıkkannaniy?

Ayıbın kitab 1

Ağ paltarda olan adam Əyyubdur. O, yaxşı
adam idi və Allahın dediklərini etməyə
çalışırdı. Sonra şeytan Allahdan Əyyubun başına
dəhşətli işlər gətirməyə icazə verməyini istədi. Əyyub
çox əzab çəkdi, ancaq Allahı sevməyə davam edirdi.

Əyyub Allahı həmişə sevirdimi?

Əyyub 1



Lagaran rangılın tanalın ali'ına zəiyfa Naomi vorna. Məng'ee, cəna adamıy dıxbı hapt'ıva, aq'va qı'ı. Naomiyə sossas, Rutus, mane dağamne yığbışıl məng'i's kumag ha'as ıkkıykan. Rut Naomiyka eexas. Allah'ı ıkkanan şınad sana-sang'us kumag hı'ı. Vasse məring'us nişikə kumag ha'as əxəyee?

Naomiys kumag hı'iyne zəiyfan do hucoona?

Rutun kitab 1

Mavi paltarda olan qadın Naomidir. O, kədərli dir, çünki onun əri və oğulları ölüblər. Onun gəlini Rut Naomini sakitləşdirir və ona kömək etməyə çalışır. Rut Naomi ilə qalır. Allah istəyir ki, biz də bir-birimizə kömək edək. Sən başqasına nə ilə kömək edə bilərsən?

Naomiyə kömək edən qadının adı nədir?

Rut 1



Samuel k'ırrar ixheeyir, mana Allahne Xaa axva ıxha. Mang'vee kaahin Eliys kumag ha'a ıxha. Sayaqqees, xəmdə Şamuelik'le culqa doyuka ona'an ses g'iyxhe. Mang'uk'le ts'etta məxüd ats'axhxhe, mana Eliyniyxan. Manme Allahın ses ıxha. Şamuelee hucooyiy ha'as ıkkənva, Allahee mang'uk'le eyhen. Şamuelee Allahıl k'ırı iliyxhen, Mang'vee uvhuyn gırğın kar ha'an.

Şamuelilqa şavaane ona'a?

Şamuelin ts'ettiyn kitab 2

Samuel hələ çox balaca olsa da, o Allahın evində, insanların Allaha dua etdiyi yerdə kahin Eliyə kömək edirdi. Bir dəfə gecə Şamuel onu adı ilə çağırən bir səs eşitdi. O, əvvəlcə elə bildi ki, bu, Elidir. Ancaq bu, Allahın səsi idi. Allah Şamuelə nə etməli olduğunu tapşırırdı. Şamuel Allaha qulaq asdı və Onun dediyi hər şeyi etdi.

Şamueli kim çağırırdı?

1 Şamuel 2



Samuel xər qıxhamee, mang'uke peyğambar eyxhe. Allahne milletin cosdar mang'uke, menne milletbışda xhinnena, paççah heqqa. Allahıs man ıkkən deşdiy. Allahık'le ats'anniy, milletin Cule geed insanıl k'ırır alixhxhes ıxhay. Mançika ilydyakı, insanaaşis paççahniy ıkkən. Mançil-allar Allahee manbışis Şaululıke paççah ha'a. Mana axtıra, micagra ıxha. Şamuel peyğambaree insanaaşik'le eyhen: «Vuşda paççah ina vor. Mang'vee eyhen he'e».


Paççah vuşune eyxhe?

Şamuelin ts'ettiyn kitab 8

Samuel böyüyüb peyğəmbər oldu. Allahın xalqı Şamueldən istədi ki, başqa millətlərdə olduğu kimi onların padşahı olsun. Allah buna razı deyildi. O bildirdi ki, xalq Ona qulaq asmayıb insana qulaq asmağa başlayacaq. İnsanlar buna baxmayaraq padşah istəyirdilər, buna görə də Allah Şaulu onlara padşah olaraq seçdi. O, ucaboy və qamətli idi. Şamuel peyğəmbər adamlara deyir: “Sizin padşahınız budur. Ona qulaq asın.”

Kim padşah oldu?

1 Şamuel 8



Davud peyğambarı Allah geerniy ıkkın.
Mana uşaxranang'a, mang'vee dekkın
vəq'əbınıy uxhiyxhan. Vak'le mang'une k'anena arfa
g'ooceye? Mang'vee mə'niybınıy oyk'an. Mançika cus
Allah nimee ıkkın ıxhay Mang'uk'le hagva ıxha.
Mane mə'niybışın gellesınbı Muq'addasne Kitabee
vodunbı. Mançik'le Zabur eyhe.


Davudee hucooniy oyk'an?

Şamuelin ts'et tiyn kitab 16

Davud Allahı çox sevirdi. O, uşqlıqda
atasının qoyunlarını otarırdı. Onun
yanındakı çəngi görürsənmi? O, nəğmələr qoşub,
çəng çalırdı. Bununla Allahı necə sevdini Ona
bildirirdi. Bu nəğmələrin çoxu Müqəddəs Kitabda
var. Onlar Zəbur adlanır.

Davud nə edirdi?

1 Şamuel 16



Ine şiris Davudun vəq'əbı oxhanas ıkkıykan.
Vasse şir hagvas əxəyee? Vəq'əbı hagvas əxəyee?
Allahee Davud peyğambar gucnana, yik'nana ha'a.
Allahne kumagıka Davudee şir gik'asın, mançisse
vəq'əbışik vuççud ha'as əxəs deş.

Nya'a şirisse vəq'əbışik vuççud ha'as dəxə?

Şamuelin ts'ettiyn kitab 17

Bu şir Davudun qoyunlarını yemək istəyir.
Sən şəkildəki şiri göstərə bilərsənmi? Bəs
qoyunları? Allah Davuda qüvvət və igidlik verdi.
Allahın köməyi ilə Davud şiri öldürəcək və o,
qoyunlara ziyan vura bilməyəcək.

Niyə şir qoyunları yeyə bilməyəcək?

1 Şamuel 17



Allahne milletıka däv'iy haa'asva, duşmanar sabı. Manbışe eyhen: «Vuşunbışda sa yişde inekke gucnang'uka Golyatıka saç'ikku mang'ule ğamxhee, şake şos həmbalar vuxhes. De'eş, vuşda ğamdexheene, şu yişin həmbalar vuxhes». Golyatee Allahın millet nizəykayiy gılincıka qək'en ha'a. Davudee sapandıka Golyatılqa g'aye aaha. Allahee cus kumag ha'as ıxhay, Davuduk'le ats'anniy. G'aye Golyatne ligays qıvxharas. Golyat qukkıyork'ul qık'asda. Allahın millet g'attixhanasın.

Golyat şavaane gek'a?

Şamuelin ts'ettiyn kitab 17

Düşmənlər Allahın xalqı ilə döyüşmək üçün toplandılar. Onlar dedilər ki, əgər sizdən bir nəfər bizim ən böyük, güclü əsgərimiz olan Qolyatı məğlub etsə, biz sizin nökrələriniz olacağıq. Əgər məğlub edə bilməsə, siz bizim nökrəmiz olacaqsınız. Qolyat Allahın xalqına nizəsi və qılınıcı ilə hədə-qorxu gəlirdi. Davud sapandla Qolyata daş atır. Davud bilirdi ki, Allah ona kömək edəcək. Daş Qolyatın alnına dəyəcək və Qolyat yerə yıxılıb öləcək. Allahın xalqı xilas ediləcəkdir.

Qolyatı kim öldürdü?

1 Şamuel 17



Paççah Şauluqa Yonatan donana sa dix ıxha.
Davudiy Yonatan yugun hambazar vuxha.
Paççah Şaulusme paxılıyvalın Davud gik'as ıkkıykan.
Yonatanee Davudus paççahıke dyugulyxhes kumag
ha'a. Yonatanne dekkee Davudus kumag hıma'avaniy
eyhe. Mang'usme Allahıl k'ırı alıxhxhı, Davudus
kumag ha'asniy ıkkın. Zınad, ğunad gırgıne gahbışıl
Allahıl k'ırı alıxhxhes ıkkın.

Davudna hambaz vuşune ıxha?

Şamuelin ts'ettiyn kitab 20

Padşah Şaulun Yonatan adında bir oğlu var idi.
Davud və Yonatan yaxın dost idilər, ancaq
padşah Şaul, Davudu öldürmək istəyirdi. Çünki Şaul
ona paxıllıq edirdi. Yonatan Davuda öz atasından
gizlənməyə kömək etdi. Yonatan bilirdi ki, hətda
atası ona bunu etməməyi əmr etsə də o, Allaha itaət
etməli və Davuda kömək etməlidir. Sən də, mən də
həmişə Allaha itaət etməliyik.

Davudun dostu kim idi?

1 Şamuel 20



Xəm vuxha. Paççah Şaul g'alirxhu eyxhe. Mang'us Davud t'abal hı'ı, gik'asniy ıkan. Davudme dyugulyniy eyxhe. Mang'uk'le həşde paççah Şaul g'eceni vör. Davudee paççah gikasdane? Allahıs ikkiykan deş, Davudee mana gik'u. Davudee Allahıl k'ırı iliyxen.

Davudee paççah Şaul nya'a gidek'u?

Şamuelin ts'ettiyn kitab 26

Gecə idi. Padşah Şaul yatmışdı. O Davudu tapıb öldürmək istəyirdi. Davud isə gizlənirdi. Ancaq indi o, yatmış padşah Şaulu görürdü. Davud padşahı öldürməlidirmi? Allah istəmirdi ki, Davud onu öldürsün. Davud Allaha qulaq asdı.

Davud niyə padşah Şaulu öldürmədi?

1 Şamuel 26



Allahıs cune milletıqı yugna paççah ıxha ıkkın. Mañıl-allad Allahee Şamuel peyğambarık'le Davudne vuk'lelqa zeytunun q'ış qadğveva eyhe. Məxüd Allahee gırğing'uk'le Davud Vucee paççah xhinne g'əyxı'va hagva. Yugna paççah ixhecenva, Allahee Davudus kumag ha'as.

Allahne milletna qiyğiyına paççah vuşune ixhes?

Şamuelin ts'ettiyn kitab 16

Allah istəyirdi ki, Onun xalqının yaxşı padşahı olsun. Buna görə Allah Şamuel peyğəmbərə əmr etdi ki, Davudun başına zeytun yağı sürtsün. Bununla Allah hamıya göstərdi ki, O, Davudu padşah olaraq seçdi. Allah Davuda kömək edəcək ki, o, yaxşı padşah olsun.

Allahın xalqının yeni padşahı kim olacaq?

1 Şamuel 16



Həşdə Davud peyğambarıke İzrailyna paççah
eyxhe. İlekke, mane k'ınəəğəyne q'utyee
Allahee Mısa peyğambarıs huvuyn q'aanunbı ıxha.
Davud peyğambaree mana k'ınəəğəyna q'utyee cune
şahareeqa, İyerusalimeeqa, quvkekka. Mana şadvalın
ulyoyk'al-g'oyk'alna. Mang'us Allah ıkkanna,
Allahısır mana ıkkann. Allahıs ğunar ıkkanna.
Ğu mançil-alla geer şadxhes ıkkann.

Nya'a paççah Davud manimee şadexhe?

Şamuelin q'öd'esın kitab 6

Indi Davud peyğəmbər İsrailin padşahıdır. Bax,
bu, içərisində Allahın insanlar üçün Musa
peyğəmbərə verdiyi qanunlar olan qızıldan sandıqdır.
Davud peyğəmbər bu qızıl sandığı öz sarayı yerləşən
Yerusəlim şəhərinə gətirir. O, sevincindən atılıb-
düşür. O, Allahı sevir. Allah da onu sevir. Allah
səni də sevir. Sən buna görə sevinməlisən.

Niyə padşah Davud belə sevinir?

2 Şamuel 6



Ina micagna zəiyfa Bat-Şeva vorna. Paççah Davudee geeb pisda iş haa'a. Mang'vee Bat-Şevayna adamiy gek'ana, mæng'i'ke cus xhunaşşe he'esva. Məxüd hı'iyka Davudee Allahne Q'aanunun eyhen ha'a deş. Mançike Allahıs geeb qəl vooxhe, Mang'vee Davudus cazaa g'ats'aak'van.


Allahna nya'a Davudulqa qəl avqaaqqa?

Şamuelin q'öd'esın kitab 11–12

Bu gözəl qadın Bat-Şevadır. Padşah Davud çox pis iş gördü. O, Bat-Şevanın ərini öldürtdü ki, onunla evlənə bilsin. Belə etməklə padşah Davud Allahın qanunlarını pozdu. Bu iş Allahı çox qəzəbləndirdi. O, Davudu cəzalandırdı.

Allah nə üçün padşah Davuda qəzəbləndi?

2 Şamuel 11–12



Ina paççah Davudna dix Avşalom vorna. Mana paççahılqa g'elil qıxhava, paççahın eskerar mang'uqa qihna gyabak'a. Avşalom g'atiril alixı, yivene avğançe əlyhəə eyxhe. Mang'un ç'ərbı yivene bitağıl iliyk'ar. G'atiren mana givarxınne cigee g'alerçu, hivxu avayk'anna. Qiyğa mana Davudne g'oşunek'le iveeke. Paççah Davudee cune dixek sumoot'ava uvheeyid, eskeraaşe mana gek'ana.

Avşalom vuşune ıxha?

Şamuelin q'öd'esın kitab 18

Bu, padşah Davudun oğlu Avşalomdur. Padşahın döyüşçüləri onu təqib edirdilər. Çünki o, padşaha itaət etmirdi. Avşalom qatırının üstündə ağacın altı ilə gedirdi. Onun saçları budaqlara dolaşdı və qatır onu ağacdən asılı halda qoyub qaçdı. Sonra Davudun ordusu onu tapdı. Padşah Davud onlara öz oğluna toxunmamağı əmr etsə də, onlar Avşalomu öldürdülər.

Avşalom kim idi?

2 Şamuel 18



Davuduqa Sıleyman donana dixır ıxhana.
Qiyğiyına paççah Sıleyman ixhecenva, Natan
peyğambaree xıleppı mang'une vuk'lelqa giyxhe.
Cuke k'orana ək'elynana paççah he'ecenva,
Sıleymanee Allahıke heqqa. Allahıs Sıleyman
ıkkıykanna, mang'us k'orana ək'el hoole.

Sıleymanee Allahıke hucoona heqqa?

Paççahaaşın ts'ettiyn kitab 1

Padşah Davudun Süleyman adlı bir oğluda
var idi. Allahın peyğəmbəri Natan əllərini
Süleymanın başına qoyur ki, o sonrakı padşah olsun.
Süleyman Allahdan xahiş edir ki, onu müdrik
padşah etsin. Allah Süleymanı sevdi və ona böyük
müdriklik verdi.

Süleyman Allahdan nə xahiş etdi?

1 Padşahlar 1



Ina q'öyre zəiyfa k'inne nebeluğul-alla aldaaxhvan.
Manbışde q'öng'eesana nebeluğ cena vorva eyhe.
Allahee Sıleymanıs məxbına ək'əl hoole, mang'usse
q'öne zəiyfayna nenayiy nebeluğna yedva eyhes əxən.
Mang'vee nebeluğ hək'ene yedisqa sak'al ha'a. Manke
manbışde gırgıng'vee, cos məxrına k'orana ək'elynana
paççah huvuva Allahıs şukur haa'a.

Zəiyfabı nişil-allane aldaaxhvan?

Paççaahaşın ts'ettiyn kitab 3

Bu iki qadın körpəyə görə dalaşır. Hər ikisi
deyir ki, körpə mənimdir. Allah Süleymana
elə bir müdriklik verdi ki, o, uşağın əsl anasının
kim olduğunu bilsin. O, uşağı anasına qaytardı.
Onda hamı onlara belə müdrik padşah verdiyi üçün
Allaha şükür etdi.

Qadınlar nəyə görə dalaşırdılar?

1 Padşahlar 3



Paççah Sıleymanee insanaaşe Allahıs ı'bөөdat he'ecenva, Allahnemee xədın, micagın xav alya'a. Vasse inyaa Sıleyman t'abal ha'as əxəyee? Mang'vee Allahıs şukur haa'a. Allahıs g'ullux haa'ava, paççah geer xoşbaxtra vor. Vassed, zassed Allahıs g'ullux haa'as vəəxə. Allah mançis şadxhesda.

Paççah Sıleymanee hucoona ali'ı?

Paççahaaşın ts'ettiyn kitab 8

Padşah Süleyman insanların Allaha dua etməsi üçün Ona böyük, gözəl bir ev tikdi. Sən şəkildəki Süleymanı tapa bilərsənmi? O, Allaha şükür edir. Padşah çox xoşbəxtdir, çünki Allaha xidmət edir. Sən də, mən də Allahın köməkçiləri ola bilərik. Allah buna sevinəcək.

Padşah Süleyman nə tikdi?

1 Padşahlar 8



Paççah Sıleymanee Allahne Q'aanunun eyhen ha'a deş. Vak'le ats'anne mang'vee hucooyiy qotkuda hidi'ı? Mang'vee k'ınəəğəyke hi'iyne ine həyvanaaşis düə haa'a. Şak'leme ats'an, mang'vee saccu Allahıs düə haa'as vukkan vuxhay. Allahna Sıleymanılqa qəl avqaaqqa, Mang'vee Sıleymanılqa geed verbı allya'a.


Sıleymane hucoona qotkuda hidya'a?

Paççahaaşin ts'ettiyn kitab 11

Padşah Süleyman Allahın ən vacib qanunlarından birini pozur. Sən bilirsənmi, o, nəyi düzgün etmir? O, qızıldan olan bu heyvanlara dua edir. Axı, biz bilirik ki, o, təkcə Allaha dua etməlidir. Allah buna qəzəbləndi və Süleymana çoxlu bəla göndərdi.

Süleyman nəyi düzgün etmədi?

1 Padşahlar 11



Ilyas Allahna g'ulluxçiy vorna. Mang'uk'le peyğambarva eyhe. İlyas peyğambar geer mıssıra vor. Mang'us Allah ıkkanna. Mançıl-allad, Allahee mang'us otxhuniy alleceva, in qənar g'ıxele. Vak'le qənaaşə mang'us adıyn gıney g'ecəye? Allah mang'une t'ark'ee axva. Allah yiğner t'ark'ee axvana.

Qənaaşə İlyas peyğambarı hucoona adı?

Paççahaaşın ts'ettiyn kitab 17

Ilyas Allahın xidmətçisidir. Onu peyğəmbər adlandırırlar. İlyas peyğəmbər çox acdır. O Allahı sevir, buna görə də Allah ona yemək gətirmək üçün bu qarğaları göndərir. Sən qarğaların ona gətirdiyi çörəyi görürsənmi? Allah onun qayğısına qalır. Allah sənın də qayğına qalır.

Qarğalar İlyas peyğəmbərə nə gətirirdilər?

1 Padşahlar 17



Ilyas peyğambaree Allahıke xəənçe ts'a g'axuvuy heqqa. Vasse İlyas peyğambar hagvas əxəyee? Mang'vee xıleppı Allahılqa aaqa. İlyas peyğambaree insanaaşis Allahna xəbvalla haagva. Allahee İlyas peyğambarne düəys alidghınıy qelenne? Ho'o! Allahee g'axuvuyne ts'ayika ilekke!

Allahee xəənçe hucoone g'axuvu?

Paççahaaşın ts'ettiyn kitab 18

Ilyas peyğəmbər xahiş etdi ki, Allah göydən od göndərsin. Sən şəkildəki İlyas peyğəmbəri göstərə bilərsənmi? O, əllərini Allaha açdı. İlyas peyğəmbər Allahın necə güclü olduğunu insanlara göstərdi. Allah İlyas peyğəmbərin duasına cavab verdi mi? Əlbəttə! Allahın göndərdiyi oda bax!

Allah göydən nə göndərdi?

1 Padşahlar 18



Inyaa eyxhen hucoona? Allahee İlyas peyğambar xəəqə qıkkeesdemee, ts'ayikan balkanariy ts'ayikan daşk'a g'ıxele. İlyas sayır şavuk'lecar g'ece deş. Mana xəybışee Allahne k'ane vor. Qiyğiyına peyğambar Elişa ixhes. Mana İlyas peyğambarna teleba ıxha.

Balkanar nəxdınbıyiy?
Allahee İlyas peyğambar nyaqane qıkkı?

Paççahaaşın q'öd'esın kitab 2

Burada nə baş verir? Allah İlyas peyğəmbəri göylərə aparmaq üçün odlu atlar və odlu araba göndərdi. Bir daha heç kəs İlyas peyğəmbəri görmədi. O göylərdə, Allahın yanındadır. Elişa yeni peyğəmbər olacaq. O İlyas peyğəmbərin şagirdi idi.

Atlar hansı görünüşdə idi?
Allah İlyas peyğəmbəri hara apardı?

2 Padşahlar 2



Sa zəiyfayqa oxhanasın kar eyxhe deş. Məng'i'qa bardaxee sa sik'inin zeytunun q'ış axu eyxhe. Allahne peyğambaree Elişee məng'i'k'le man q'ış geedne bardaxbışeeqa k'e'eva eyhe. Allahee məxüd ha'a, bardaxeedın q'ış g'ittiyxhan deş. Zəiyfee k'i'iylette-k'ya'a ıxha, cen bardaxme gyatsts'ıcad axva! Həşde məng'is'se zeytunnan bardaxbı massa huvu otxhuniy alişşes əxə.

Elişə peyğambaree zəiyfays nəxüdne kumag hı'ı?

Paççahaaşın q'öd'esın kitab 4

Bir kasıb dul qadının yeməyi yox idi. Onun qabda yalnız bir az zeytun yağı var idi. Allahın yeni peyğəmbəri olan Elişə ona bu yağı başqa qablara tökməyi əmr edir. Allah elə edir ki, qabdakı yağ bitmir. Qadın yağı elə hey başqa qablara tökür, ancaq onun qabı yenə də dolu qalırdı! İndi o, içində zeytun yağı olan qabları satıb, yemək ala bilər.

Elişə peyğəmbər qadına necə kömək etdi?

2 Padşahlar 4



Mana zəiyfa Elişa peyğambarık'le yeets'ana vor. Yiğbışde sa yığıl məng'ına k'ınna dix ık'iyk'ır qek'ana. Yed Elişaysqa g'adarxhun, dices kumag he'eceva mang'us miz k'yaa'a. Elişa peyğəmbaree düə haa'a, gade üç'ür qexhe! Gadeyna dekkiy yed manimee geeb şadeebaxhe! Allahısse gırgın ha'as əxən!

Gadeyk hucoona ıxha?

Paççahaaşin q'öd'esın kitab 4

Bu qadın Elişa peyğəmbərin tanışdır. Bir dəfə onun kiçik oğlu xəstələnib öldü. Ana Elişa peyğəmbərin yanına qaçdı və ondan kömək etməyi xahiş etdi. Elişa peyğəmbər dua etdi və oğlan dirildi! Uşağın valideynləri xoşbəxt idilər! Allah hər şey edə bilər!

Uşağa nə olmuşdu?

2 Padşahlar 4



Duşmanaaşə Allahne milletıka däv'ə haa'a vuxha. Manbışde g'oşunna xərna eyxhene Naamanee, Allahne milletıkena sa k'ınna içiy asirna alyarat'a. Naaman yıq'ra ık'ar ıxha. K'ınne içee mang'uk'le Allahne milletıqa Elişa donana peyğambar vorva eyhe. Elişa peyğambarısse mana yug qa'as əxəsdaniy. Naaman cune daşk'ee Elişa peyğambarne k'anyaqa hayk'an. Elişa peyğambaree mang'uk'le hucooyiy ha'asva uvhu. Man hı'ıyle qiyğa Allahee Naaman yug qa'ana.


K'ınne içee cune düşmanın nəxüdna kumag hı'ı?

Paççahaaşın q'öd'esın kitab 5

Düşmənlər Allahın xalqı ilə döyüşürdülər. Ordu başçısı Naaman Allahın xalqından olan balaca qızı əsir alır. Naaman ağır xəstə idi. Bu qız Naamana dedi ki, Allahın xalqından olan Elişa adlı bir peyğəmbər var. O səni xəstəlikdən qurtara bilər. Naaman öz arabasında Elişa peyğəmbərin yanına gedir. Elişa peyğəmbər Naamana nə etməli olduğunu deyir, Allah da onu xəstəlikdən azad edir.

Balaca qız öz düşməninə necə kömək etdi?

2 Padşahlar 5



C'iyelyna yiv g'ooceye? İne mek'vne gadebişe
mana yak'vbışika gyapxı. Manbışde sang'un
yak'v xhineeqa g'a'aytxhu, xhinek avqa ayk'an.
Allahne peyğambaree Elişee yak'v xhinene
aq'valqa ılqeç'esva eyhe. Həşde yak'v meed cune
iyesiysnee vod.


Yak'vuk hucoona ıxha?

Paççahaaşın q'öd'esın kitab 6

Yerdəki ağacı görürsənmi? Bu cavan oğlanlar
onu balta ilə kəsiblər. Onlardan birinin baltası
suya düşüb. Ancaq Allahın peyğəmbəri Elişa baltaya
üzə çıxmağı əmr etdi. İndi balta yenə öz sahibindədir.

Baltaya nə oldu?

2 Padşahlar 6



In insanaŕ şadeebaxhenbı. Manbışe turbabıyiy naq'rabı iliyxə-iliyxə, hook'a-hook'a cone Allahne Xaaqa vüqqə vuxha. Manbışe Allahık'le eyhen: «Şas kumag hı'iyñıl-alla Vas şukur haa'a». Şasseb Allahıs şukur haa'as vəəxə. Allahık'le gırgınəəng'ə yişin nıq' g'iyxhen. Vasse Mang'us düə nyaa vuxhay haa'as vəəxə.

Vas nişil-allane Allahıs şukur haa'as vukkan?

Salnamabışın q'öd'esın kitab 20

Bu adamlar sevinirlər. Onlar boru və dəflərlə çalıb-oxuyurlar. Çünki onlar Allahın evlinə gedirlər. Onlar Allaha deyirlər: “Bizə kömək etdiyin üçün Sənə şükür edirik.” Biz də səninlə birgə Allaha şükür edə bilərik. Allah bizi hər yerdə eşidir. Sən harada istəsən, Ona dua edə bilərsən.

Sən nə üçün Allaha şükür edə bilərsən?

2 Salnamələr 20



Allahne milletna şahzaada Yoaş uşaxranang'a, mang'une qəlnane adıys mana gik'as ikkiykan! Yighille sen g'alesmee, mang'une dekkine çoceeyiy mamasee Yoaş dyugul ha'a. Həşde mana paççah ıxha! Eskeraaş mang'una adiy ayqı, qiykekkana. Məng'isə sayd Yoaşik vuççud ha'as əxəs deş. Yoəşis Allah ıkkanna. Mana yugna paççah vor.

Yoaş paççah ıxhayng'a mang'uka xhulelle senni y vod?

Paççahaaşın q'öd'esın kitab 11

Allahın xalqının padşahının oğlu Şahzadə Yoaş uşaq olanda qəddar nənəsi onu öldürmək istəyirdi! Yeddi yaşı tamam olana qədər dayısı və bibisi Yoaş ı gizlətdi. İndi o, padşah oldu! Döyüşçülər onun nənəsini tutub apardılar. O, artıq Yoəşə heçnə edə bilməyəcək. Yoaş Allahı sevir. O, yaxşı padşahdır.

Yoaş padşah olanda onun neçə yaşı var idi?

2 Padşahlar 11



In insanoar paççaah Yoaşın kumagçer vob. Manbıse Allahın Xav qa'a. Paççaah Yoaşık'le man Xav insanaaşınemee nimee gıranda ıxhay ats'anniy. İnsanaaşıs maa'ad Allahıs ı'bəədat ha'as ıkkıykan. Maa'ad Allahee manbışıs hı'ıyne gırgıne yugne işbışıl-alla Mang'us şukur haa'as vəəxecen.


İne insanaaşe hucoona qa'a?

Paççaahaaşın q'öd'esın kitab 12

Bu adamlar padşah Yoaşın köməkçilərıdır. Onlar Allahın evını təmir edirlər. Padşah Yoaş bu evın insanoar üçün nə qədər vacib olduğunu bildirdi. Çünki insanoar burada Allaha ıbadət etmək istəyirdilər. Bu yolla insanoar Allahın onlara etdiyi yaxşılıqları yada salırdılar.

Bu adamlar nəyi təmir edirlər?

2 Padşahlar 12



Yunus peyğambar ixheeyir, mang'us Allahıl k'ırı alixhxhes ikkiykan deş. Mang'us gamee hixhvas ikkiykan, Allaheeme q'ıfrım g'uxoole. Yunus peyğambar xhineeqa dağaraççe. Sa xənne baluğun mana k'öğəna. Baluğne vuxhnee mang'vee Rəbbis düə haa'a. Xhebne yığıle qiyğa Allahee Yunus peyğambar xhinene mıgıleqqa qığayhe. Yunus peyğambaree Allahıl k'ırı ilydiyxheeyid, Allahee mang'us rəhi'm haa'a.


Yunus peyğambar nişinne k'öğə?

Yunus peyğambarın kitab 1–2

Yunus peyğəmbər olsa da, o, Allaha qulaq asmaq istəmədi. O, gəmi ilə qaçmaq istəyirdi, ancaq Allah fırtına göndərdi. Yunus peyğəmbəri suya atdılar. Böyük bir balıq onu uddu. O, balığın daxilində Allaha dua etdi. Ancaq üç gündən sonra Allah elə etdi ki, balıq Yunus peyğəmbəri sahilə qaytardı. Yunus peyğəmbər Allahın sözünə baxmasada, Allah ona Öz mərhəmətini göstərdi.

Yunus peyğəmbəri nə uddu?

Yunus 1–2



R. HICK

Paççah Axaz pisda paççah vor. Mang'vee Allahıs deş, byuttyaaşis q'urban ablyaa'a vuxha. Mang'vee həmbalaaşik'le eyhen, Allahne Xaane akkabışis g'adaxbı ı'xecen. Mang'us ıkkən ıxha deş, insanar Allahne Xaaqa hapk'ın, maa'ad Allahıs düəbı hı'ı. Allahee mançil-alla mang'ulqa ver ablyaa'a.


**Paççah Axazee Allahne Xaane
akkabışik nya'a g'adaxbı ı'xə'ə?**

Salnamabı, q'öd'esın kitab 28

Padşah Axaz pis padşahdır. O, Allaha yox, bütələrə qurban kəsirdi. O xidmətçilərinə əmr edir ki, Allahın evinin qapılarını mismarlasınlar. Çünki o, adamların ora gedib Allaha dua etmələrini istəmirdi. Allah buna görə onu cəzalandırdı.

**Padşah Axaz ibadət evinin
qapılarını niyə mismarlatdı?**

2 Salnamələr 28



Allahne milletne paççahaaşine gellesınbışe byutbışis i'bəədat ha'a ıxha. Manbışe Allahın millet mane byutbışis i'bəədat ha'asniy xət qa'a. İnsanaaşə bağbışe yugun şagav helecenva, byutbışike heqqa ıxha. Manbışe gyoğiyıl-allab byutbışis şukur haa'a. Mana ək'el deşvalla vuxha. Həşde yugne paççahne Xizqiyayne insanaaşə byutbı haq'var ha'a. Həşdiyle manbışe saccu Allahıs i'bəədat ha'as.

Mane insanaaşə hucoona haq'var ha'a?

Paççahaaşin q'öd'esın kitab 18

Allahın xalqının padşahlarının çoxu bütlərə səcdə edirdi. Onlar Allahın xalqına bu bütlərə dua etməyi öyrədirdilər. Adamlar bağlarının yaxşı məhsul verməsindən ötrü bütlərə müraciət edirdilər. Onlar yağış üçün bütlərə şükür edirdilər. Bu, ağılsızlıq idi. Bax, indi yaxşı padşah Xizqiyanın xidmətçiləri bütleri sındırırlar və onlar yalnız Allaha dua edəcəklər.

Bu adamlar nəyi sındırırlar?

2 Padşahlar 18



Ine insanee Allahın q'aanunbı paççah Yoşiyeyş qədəqqə. Paççahık'le mane q'aanunbışde hək'ee ats'a ıxha deş. Həşde mana mane q'aanunbışika gyu'ur oza qixhes, saccu Allahıs ıkkanan ha'as. Muq'addasne Kitabee Allahee yışdemee huvuyn q'aanunbı vod. Muq'addasın Kitab qədəqqəmee, şı Allahıl k'ırı alixhxhı, Mana şada'a.

Şasse Allahın q'aanunbı nyaa'ad t'abal ha'as əxəyee?

Paççahaaşın q'öd'esın kitab 22

Bu adam Allahın qanunlarını padşah Yoşiyaya oxuyur. Padşah bu qanunlar barədə bilmirdi. İndi o, bu qanunlara əməl edəcək və ancaq Allahın istədiyini yerinə yetirəcək. Müqəddəs Kitabda Allahın bizim üçün verilmiş qanunları var. Müqəddəs Kitabı oxuyarkən, biz Allaha itaət edib, Onu sevindirə bilərik.

Biz Allahın qanunlarını harada tapa bilərik?

2 Padşahlar 22



Y

eremiya Allahne peyğambaraaşına sa ıxha. Mang'vee, Allahee insanaaşike hucooyiy heqqa, manbışılqa manniy hixhar ha'a. Sabara insanaaşis mang'ul k'ırı alixhxhes ıkkıykan deş, mançıl-allar mana ine k'orane g'uyeeqa dağaraççe. Yeremiya peyğambar yik'ekana insan ıxha. Mana g'uyeençe qığavhumee, mang'vee meed Allahee insanaaşike hucooyiy heqqava, manbışılqa hixhar ha'a.

Mane peyğambarın do hucoona ıxha?

Yeremiya peyğambarın kitab 38

Y

eremya Allahın peyğəmbərlərindən biri idi. O, Allahın insanlardan nə istədiyini onlara çatdırırdı. Bəzi adamlar ona qulaq asmaq istəmirdilər, buna görə də onu dərin quyuya atdılar. Yeremya cəsur adam idi. Onu quyudan çıxaranda yenə də Allahın onlardan nə istədiyini onlara çatdırırdı.

Bu peyğəmbərin adı nə idi?

Yeremya 38



Micagna şəhər İyerusalim gyopxanna. Allahne milletne duşmanaaşə mana gyooxhan hav'u. Nya'a Allahee manbışışqa man ha'as hassır? Mane şahareene insanaaşə, Allahıs haa'asda düə byuttyaaşış haa'a. Mançil-allad Allahee duşmanaaşışqa İyerusalim gyooxhan haa'as havaysarna.

Micagne şaharee hucoona ıxha?

Yeremiya peyğambarın kitab 39

Gözəl şəhər olan Yerusəlim yanır. Allahın xalqının düşmənləri onu yandırdılar. Bəs nə üçün Allah onlara bunu etməyə icazə verdi? Ona görə ki, bu şəhərdəki adamlar Allahın əvəzinə bütlərə dua edirdilər.

Gözəl şəhərdə nə baş verdi?

Yeremya 39



Duşmanaşşe İyerusalim hiqiy-allançe avqaaqqana. Manbışe Allahne Xaadın inekke gıranın karbı alyaat'anbı. Manbışe guçukan, ək'elikan mek'vun gadebı əsirna alyabat'a. Manbışde yıq'nee Daniyal peyğambariy cuna xhebiyre hambazıb vooxhenbı. Həşdemee, Daniyal peyğambariy cuna xhebiyre hambaz əsirna avqu, qabıyne ölkee vooxhe. Manbışe mane ölkee Baabilyne paççahıs g'ullux haa'a. Qiyğa paççahee ölka vuk'lek vukkeesva, cus kumag he'ecenva, manbışike cus kumagçer haa'a.

Daniyal peyğambareeyiy mang'une xhebne hambazee, paççahıs nəxüdne kumag hı'ı?

Daniyal peyğambarın kitab 1

Düşmənlər Yerusəlim şəhərini mühasirəyə almışdılar. Onlar Allahın evindəki ən bahalı şeyləri götürürdülər. Bir də yaraşıqlı, güclü, ağıllı cavan oğlanları əsir götürürdülər. Onların arasında Daniel peyğəmbər və onun üç dostuda var idi. İndi isə Daniel peyğəmbər və onun üç dostu başqa ölkədə yaşayırlar. Onlar bu ölkədə Babilin padşahına xidmət edirdilər. Sonra padşah ölkəni idarə etməyə kömək etmələri üçün onları özünə köməkçi seçir.

Daniel peyğəmbər və onun üç dostu padşaha necə kömək etdilər?

Daniel 1



Paççahee cus axtına haykal haa'as ulyooka.
Qiyğab əmr haa'a, gırgıng'vee mançıs Allahıs
ha'an xhinnen i'bəədat he'ecen. Daniyal peyğambarne
xhebne hambazeeme mane haykalıs i'bəədat ha'a deş.
Manbışe saccu Allahıs i'bəədat ha'a. Paççahıs qəl
vuxha, manbışis cazaə hevlesva eyhe. Şumee, manisa
şikılıka ilyaake, hucooyiy ixhesva şok'le g'acesın!

Nya'a Daniyal peyğambarne xhebne hambazee haykalıs i'bəədat hidya'a?

Daniyal peyğambarın kitab 3

Babilin padşahı özünün hündür heykəlini
düzəltirdi. Sonra əmr etdi ki, hamı ona
Allaha etdikləri kimi səcdə etsin. Ancaq Daniel
peyğambərin üç dostu bu heykələ səcdə etmədi. Onlar
Yalnız Allaha səcdə edirdilər. Padşah qəzəbləndi və
onları cəzalandıracağını söylədi. Ancaq siz sonrakı
şəklə baxın və nə baş verəcəyini görəcəksiniz!

Bu adamlar nə üçün heykələ səcdə etmirlər?

Daniel 3



Daniyal peyğambarne xhebne hambazıs paççahne haykalıs ı'bədat ha'as ıkkıykan deş. Paççahee manbı ts'ayeeqa dağaa'a. Həşde eyxhençika şu ilyaake! Ts'ayee xhebiyre deş, yoq'uyre insanır g'ece! Ts'ayeeqa Allahee Cun malaaik g'axuvu, manbışde q'aharee axvecenva! Ts'ayisse manbışik vuççud ha'as əxə deş.

Ts'ayine ad şavaaniy manbışda haa'a?

Daniyal peyğambarın kitab 3

Babilin padşahı Daniel peyğəmbərin üç dostunu oda atdı. Çünki onlar heykələ səcdə etmək istəmədilər. Ancaq baxın, alovun içərisində dörd nəfər var. Allah Öz mələyini göndərdi ki, onların qayğısına qalsın! Od onlara heç nə edə bilmədi!

Alovun içərisində kim onların qayğısına qalır?

Daniel 3



Paççah qəyq'ənnə. Mang'uk'le sa xədin xıl g'eece. Xılen cabırıl oğa oyk'an. Paççahısse man otk'uniyn qətgəs əxə deş. Allaheeme mane otk'uniynçina mə'nə Daniyal peyğambarılqə hıvıxar haa'ana. Cabırıl otk'uniyn, ina paççah pısdə vor. Paççahee byutbışıs ı'bəədat hı'ı, bınah hav'u. Mançıl-alla Allahee sayıb mang'usqə paççaahıyvalla haa'as havaasaras deş.

**Allahee paççahısqə nişıl-allane sayıb
paççaahıyvalla haa'as hıdyapsır?**

Daniyal peyğambarın kitab 5

Babilin padşahı qorxuya düşüb. O, böyük bir əl görür. Əl divarın üzərində yazır. Padşah bu sözləri oxuya bilmir, ancaq Allah Daniel peyğəmbərə sözlərin mənasını bildirir. Divarda yazılıb ki, bu padşah pısdır. Allah ona bir daha padşahlıq etməyə icazə verməyəcək. Çünki o, bütlərə səcdə edib, günah işlədi.

**Allah padşaha nəyə görə bir daha
padşahlıq etməyə icazə vermədi?**

Daniel 5



Menne milletikene sa paççahee, Allahıs düə haa'as insanaaşısqa havaysar deş. Mang'vee insanaaşılqa əmr haa'a: «Allahıke deş, zake heqqe, zas düə hee'e». Daniyal peyğambareeme saccu Allahısniy düə haa'a. Mang'us paççahıs düə haa'as vukkan deşdiy, man bınah ıxhay mang'uk'le ats'anniy. Paççahne nukaraaşe Daniyal peyğambarıs cazaa hevlesva, mana mıssıne şıraaşısqa dağaraççe. Manbışısqa məxüd qayle, şıraaşe mana oxhanasda. Allaheeme mana havacesva sa malaaiik g'ıxele. Şiraraşısse Daniyal peyğambarık vuççud ha'as əxə deş.


Şırar nya'a Daniyal peyğambarık sidet'u?

Daniyal peyğambarın kitab 6

Başqa millətdən olan bir padşah da Allaha dua etməyi insanlara qadağan etdi. O, insanlara əmr etdi ki, Allahdan yox, məndən istəyin, mənə dua edin. Amma Daniel peyğəmbər yalnız Allaha dua edirdi. O, padşaha dua etmək istəmirdi, çünki bu, günah idi. Padşahın xidmətçiləri Daniel peyğəmbəri cəzalandıraraq ac şirlərə atdılar. Onlar fikirləşirdilər ki, şirlər onu yeyəcək. Ancaq Allah onu qorumaq üçün bir mələk göndərdi. Şirlər Daniel peyğəmbərə heç nə edə bilmədi.

Şirlər niyə Daniel peyğəmbərə toxunmadı?

Daniel 6



R. F. Hirt

Ina micagna zəiyfa paççahna xhunaşşe Ester vorna. Məng'i's Allahır, Cun milletid geedniy ıkkən. Pıside insanaaşis Allahne milletıkınniy ha'as ıkkən. Paççahne xhunaşşeyk'le Esterık'le man ats'axhxamee, mana sacuray qee'e. Mañıl-allar mana paççahısqa hark'ın, mang'uke kumag heqqa. Paççahee məng'i'l k'ırı iliyxhen, Esteree cuk'le uvhuyn ha'an.

Paççahne xhunaşşeyn do hucoona?

Esterin kitab 5

Bu qadın padşahın həyat yoldaşı Esterdir. O, Allahı və Onun xalqını çox sevirdi. Pıse insanlar Allahın xalqını öldürmək istəyirdi. Padşahın həyat yoldaşı Ester bunu eşidəndə pıse oldu. Buna görə də o, padşahın yanına getdi və ondan kömək istədi. Padşah ona qulaq asır, və Esterin ondan xahiş etdiyi kimi edir.

Padşahın həyat yoldaşının adı nə idi?

Ester 5



Allahne milletne duşmanaşe paçça
Sıleymanee ali'iyın Allahın Xav hı'ğəkkar
ha'an. Qiyğa sa menne paççahee cune nukaraşılqa
əmr haa'a, Allahın Xav meed ale'ecen. Həşde
gırğing'usse inyaqa abı, düə haa'as vəəxə. Cune
milletın hı'iyın, Allahne yik'eençe eyxhe. Allahıs
şi Cune Xaaqa hapk'ın, Cus ı'bəədat hı'ı ıkkən.

İnsanaşe Allahne Xaa hucoona ha'a?

Ezrayin kitab 6

Allahın xalqının düşmənləri padşah
Süleymanın tikdiyi Allahın evini dağıtdılar.
Sonra başqa bir padşah öz xidmətçilərinə əmr etdi
ki, Allahın evini yenidən düzəltsinlər. Hər kəs
buraya gəlib Allaha dua edə bilər. Allah Öz
xalqından çox razıdır. Allah istəyir ki, biz
Onun evinə gedib Ona səcdə edək.

İnsanlar Allahın evində nə edirlər?

Ezra 6



Mayram Allahne ulen ayqına mek'vna içiy yixha. Yiğbışde sa yiğıl Allahee Cun malaaik Cabrail Mayramne k'anyaqa g'ixele. Malaaikın mæng'ık'le eyhen: «Allahne möcuzayka vas sa Dix ixhes, Mang'uqa Allahın Rı'h ixhes. Mana mättına İnsan ixhes. Ğunad Dixen do I'sa gixhxhes».

Mayramee cene Dixen do hucoona gixhxhes?

Lukee yuşan hav'una Yugna Xabar 1

Məryəm Allahın gözündə lütf tapan cavan qızıdır. Bir gün Allah Öz mələyi olan Cəbrayılı Məryəmin yanına göndərdi. Mələk ona dedi ki, Allahın möcüzəsi ilə sənin bir oğlun olacaq, onda Allahın Ruhı olacaq. O təmiz bir insan olacaq. Sən öz oğlunun adını İsa qoyacaqsan.

Məryəm öz oğlunun adını nə qoyacaq?

Luka 1



Zakariyeyna xhunaşşe, Mayramna xını Elizavet uşax ixhesva geer şadeexhena. Malaaikın Zakariyeyk'le ögilycadniy uvhu: «Şos dix ixhes, cun doyud Yəhye gixhxhe. Yəhye xər qıxhayng'a, peyğambar ixhes. Mang'vee insanaaşik'le I'sa vuşiyiyva, Mang'vee hucooyiy ha'asva eyhes».

Yəhye xər qıxhamee, vuşune ixhes?

Lukee yuşan hav'una Yugna Xabar 1

Zəkəriyyənin arvadı, Məryəmin qohumu Elizavet uşaqı olacaq deyə çox sevinir. Mələk Zəkəriyyəyə əvvəlcədən demişdi ki, sizin oğlunuz olacaq, onun adını Yəhya qoyun. Yəhya böyüyəndə peyğəmbər olacaq. O, insanlara İsanın kim olduğunu, nə edəcəyini söyləyəcək.

Yəhya böyüyəndə kim olacaq?

Luka 1



Mayram uşax ixhesnang'a, cene adamiyka Yusufuka Bet-Lexem eyhene şahareeqa avayk'an. Mane gahıl mane şaharee geeb insanaar vooxhe. Mançıl-allad Mayramısseyiy Yusufusse nenecab xaa co aaxvasda ciga t'abal haa'as vəxə deş. Qöö-qöö, nyaane manbı aaxvas? Manbışik'le yits'ee ciga iveeke, maayib aaxvanbı. Mayramıs maa'ad Uşax eyxhe. Uşax hitk'ır, axureeqa giyxhe. Malaaikın manbışik'le uvhuyn xhinne, Uşaxın do I'sa giyxhe.

I'sa nyaane yedike ıxha?

Lukee yuşan hav'una Yugna Xabar 2

Məryəm uşaq dünyaya gətirmək üzrə olanda, əri Yusif ilə Bet-Lexem şəhərinə getdilər. Bu zaman həmin şəhərdə çoxlu insan var idi. Buna görə də Məryəm və Yusif heç bir evdə qalmağa yer tapa bilmədilər. Onlar harada qalacaqdılar? Onlar bir tövlədə yer tapıb orada qaldılar. Məryəm orada uşaq dünyaya gətirdi. Onu bələyib axura qoydu. Mələyin onlara dediyi kimi, uşağa İsa adını verdilər.

İsa harada dünyaya gəldi?

Luka 2



In çobanar xəmdə Bet-Lexem eyhene şaharne k'ane, cone vəq'əbışikaniy ilyaaka. Sayıd manbışik'le sayangada Allahın hits'aygharan, nur gyayhen malaaik g'ece. Manbı it'umba qəvəyq'ənanbı. Malaaikın çobanaaşik'le eyhen: «İnekke xərna Paççah ixhesda İ'sa, Bet-Lexem eyhene şaharee, yits'ee yedike ıxha. Mang'vee gırgıne insanaaşın bınahbı hoğalasınbı». İlyaaake, xəə nimeen malaaikariy. Mançın Allahıs şukur haa'a.

Çobanar nya'a qəpq'i'n'

Lukee yuşan hav'una Yugna Xabar 2

Bu çobanlar gecə Bet-Lexem şəhəri yaxınlığındakı çöllükdə sürülərini qoruyurlar. Birdən onlar Allahın parıldayan, nur saçan mələklərindən birini görürlər. Onlar çox qorxurlar. Mələk çobanlara deyir ki, ən böyük Padşah olacaq İsa Bet-Lexem şəhərində bir tövlədə dünyaya gəlib. O, bütün insanların günahlarını yuyacaq. Baxın, göydə daha çox mələk peyda oldu. Onlar Allaha şükür edirdilər.

Çobanlar niyə qorxdular?

Luka 2



Çobanar, Uşax t'abal ha'asva, şahareeqa g'adaaxhvan. Malaaikın uvhuyn xhinnee, manbışik'le k'inna I'sa çavra-vəqə havacene cigee iveeke. Mayramee cen Uşax xhilibışeeqa s'ı, eyxhe. Çobanaaşə malaaikın Uşaxne hək'ee uvhuynbı, maane insanaaşis yuşan ha'a. Man g'ayxhiynbışın gırgınbı ghalybı aaqı aaxva. Çobanaaşə Allahıs şukur hav'u, mançe şadba sivişk'alanbı.


Çobanaaşik'le I'sa nyaane iveeke?

Lukee yuşan hav'una Yugna Xabar 2

Çobanlar körpəni axtarmaq üçün şəhərə qaçdılar. Mələyin onlara dediyi kimi, onlar balaca İsanı tövlədə tapdılar. Məryəm körpəni qucaqlamışdı. Çobanlar mələyin körpə haqqında dediklərini burada olan insanlara danışdılar. Bunu eşidənlərin hamısı təəccübləndi. Çobanlar Allaha şükür edərək, sevinclə qayıtdılar. Çünki hər şey mələyin onlara dediyi kimi oldu.

Çobanlar İsanı harada tapdılar?

Luka 2



Simon Allahne yəqqı'lyna qorkuna insan ıxha. Mana geer q'əsra ıxha. Allahee mang'us cuvab hele, mang'uk'le Allahın Rı'hnana inekke xərna Paççah g'idecu, mana qik'as deş. Mane gahıl Mayrameeyiy Yusufey I'sa Allahne Xaaqa arayle. Şimonuk'le Uşax g'acu, mana xılyaqa alyarat'a. Manke mang'uk'le ats'axhhen, Allahee g'axılesva eyhena Paççah ina vor. Mançile Şimon geer şadexhe. Mang'vee mane Uşaxnemee Allahıs şukur haa'a.

Allahee Şimonus huconiy cuvab huvu?

Lukee yuşan hav'una Yugna Xabar 2

Simeon Allah yolunda dürüst bir insan idi. O, çox yaşlı adam idi. Allah ona söz verdi ki, o, Allahın Ruhunu daşıyan ən böyük Padşahı görməyincə ölməyəcək. Bu zaman Məryəm və Yusif İsanı Allahın evinə gətirdilər. Şimeon uşağı görüb qucağına aldı. Bu zaman o bildi ki, bu, Allahın göndərəcək deyə vəd etdiyi Padşahdır. İndi Şimeon çox xoşbəxtdir. O, bu körpə üçün Allaha şükür edir.

Allah Şimeona nə vəd etdi?

Luka 2



Menne ölkee vooxhene k'orane ək'elynane insanaaşik'le, xəə'əb mebna xəne g'ooce. Manbışik'le mane xəneyke ats'axhxhen, inekke xərna Paççah yedike ıxha. Mana Paççah t'abal ha'asva, manbı xəne əlyhəəne suralqa avayk'an. Məxüb xəneyn manbı I'sa yedike ıxhayne cigeeqa vukku qığaa'a. Maa'ad manbışe I'says gıranın, micagın karbı hele. Qiyğab paççahıs xhinne Mang'us k'yoozaranbı.

K'orane ək'elynane insanaaşik'le I'sa nəxürna aveykı?

Mattee yuşan hav'una Yugna Xabar 2

Başqa ölkədə yaşayan müdrik insanlar səmada yeni bir ulduzun göründüyünü gördülər. Onlar bilirdilər ki, bundan əvvəl belə bir ulduz olmayıb. Onlar bu ulduzdan öyrəndilər ki, ən mühüm yeni Padşah doğulub. Yeni Padşahı axtarmaq üçün onlar ulduzun getdiyi yerə yollandılar. Beləliklə, ulduz onları İsanın doğulduğu yerə apardı. Burada onlar İsayə qiymətli, ən gözəl hədiyyələr verdilər və Ona Padşah kimi səcdə etdilər.

Müdrik insanlar İsanı necə tapdılar?

Matta 2



Pisde paççahık'le I'sa yedike ıxhava g'ayxhımee,
I'sa cune cigeena paççah ixhesva qəyq'ənnə.
Mañıl-allar mang'us I'sa gik'as ıkkıykan. Allaheeme
Yusufuk'le nik'ek eyhen: «Ğu Mayramiy I'sa ana
menne ölkeeqa hixve. Maa'ar şok vuşucar set'as deş».
Yusufee gırgın Allahee cuk'le uvhuyn xhinne ha'a.

Manbı nya'a menne ölkeeqa heebaxa?

Mattee yuşan hav'una Yugna Xabar 2

Pis padşah İsanın doğulduğunu eşidəndə onun
yerinə İsanın padşah olacağından qorxdı.
Buna görə də o, İsanı öldürmək istədi. Amma Allah
Yusifə yuxuda dedi ki, sən Məryəm və İsa ilə başqa
ölkəyə qaç. Orada heç kim sizə toxunmayacaq. Yusif
Allahın ona əmr etdiyi kimi etdi.

Onlar niyə başqa ölkəyə qaçdılar?

Matta 2



Mayramiy Yusuf I'sayka menne ölkee, Misiree aaxva vuxha. Sabara gahile manbışik'le I'sa gik'as ıkkanna, İzrailyna paççah qik'uva g'iyxhe. Manbı cone xaaqa, İzrailyqa siviık'al. Həşde I'sa sık'ırra xə qıxha vor. Mana Yusufneyiy Mayramne cuvabeençe mısacar qığəə ıxha deş. Şavuk'leyiy I'sa ats'a, manbışis Mana geer ıkkıykan ıxha.

Nışisne Yusuf cune xızanıka siyk'al?

Lukee yuşan hav'una Yugna Xabar 2

Məryəm və Yusif İsa ilə birlikdə başqa ölkədə, Misirdə yaşayırlar. Bir müddət sonra onlar İsanı öldürmək istəyən İsrail padşahının öldüyünü eşidirlər. Onlar İsrailə, öz evlərinə qayıdırlar. İndi İsa bir az böyüyüb. O, həmişə atasına və anasına itaət edirdi. İsanı tanıyanların hamısı Onu sevirdi.

Nə üçün Yusif öz ailəsi ilə qayıtdı?

Luka 2



'sa xərna gade ıxha. Mang'uqa yits'ıq'vəlle
(12) sen ıxha. Mang'vee Allahne milletne
mə'əllimaasıka Allahne Xaa gaf haa'a. I'see manbışe
eyhençil k'ırı iliyxhe, qidghın ha'ançısıd alidghınıy
qele ıxha. Qiyğa Vuceeyid manbışike qidghınbı ha'a
ıxha. Manbışın gırgınbı I'see qelene k'orane
alidghınıybışis ghalybı aaqı aaxva.

Nya'a man insanar ghalybı aaqı aaxva?

Lukee yuşan hav'una Yugna Xabar 2

İsa artıq böyük oğlan idi. Onun 12 yaşı var idi.
O, Allahın evində Allahın xalqı ilə söhbət edirdi.
İsa onların söhbətlərinə qulaq asırdı, onların
suallarını cavablandırırdı və Özü də onlara başqa
suallar verirdi. İsanın müdrik cavablarını eşidəndə
onların hamısı təəccüblənirlər.

Bu insanlar niyə təəccüblənirlər?

Luka 2



I'sa xər qıxha adamiy eyxhe. Mang'una xını, Yəhye peyğambar damee ulyoyzar. Yəhye peyğambaree Allahee insanaaşin bınahbı hoyğalva eyhe. Bınahbı gardanaqa alyaat'uyne insanaaşisqa mang'vee damee gicəpxiybı alyaat'a'a ıxha. Mane gahıl I'sa Yəhye peyğambarısqa qarayle. I'says, Yəhye peyğambaree Cusud gicətxiy alyaat'u'ı ikkan ıxha. Yəhye peyğambaree I'says gicətxiy alyaat'u'ımee, Muq'addasın Rı'h xəənçe qı'nerke xhinnee I'salqa geç'e. Allahne sesın xəənçe eyhen: «I'sa Yızda geer ikkanna Dix vor. Mang'ul k'ırı alixhxhe».

Xəybışeençe qööne Allahın sesın hucoona eyhe?

Lukee yuşan hav'una Yugna Xabar 3

Isa yetkin bir insan oldu. Onun qohumu Yəhya peyğəmbər çayda dayanaraq insanlara Allahın onların günahlarını necə yuya biləcəyini deyirdi. Sonra Yəhya peyğəmbər tövbə etmək istəyən insanları suya batırırdı. Bu zaman İsa da gəlib Yəhya peyğəmbərin yanında dayandı. O istəyirdi ki, Yəhya peyğəmbər Onuda suya batırsın. Yəhya peyğəmbər Onu suya batırdıqdan sonra Allahın Ruhı göyərçin kimi İsanın üzərinə endi. Göydən Allahın səsi dedi: “İsa Mənim Oğlumdur, Ona qulaq asın!”

Allahın göydən gələn səsi nə dedi?

Luka 3



Xorbinan tanalınbı ali'ına insan Nikodim vorna. Mang'vee I'sa Peyğambarıke cenneteeqa əlyhəsdemee, hucooyiy ha'as ıkkınva qiyghan. I'sa Peyğambaree mang'uk'le eyhen: «Allahılqayiy Allahne Dixelqa iman hı'ına gırgına cenneteeqa əlyhəs». Allahıs gırgıncab insanar vukkananbı. Mang'us gırgıncab insanar cenneteeqa apk'ın vukkan. Mañıl-allar Allahee I'sa Peyğambar cenneteeqa əlyhəna yəq haagvas g'axuvu.


Mane insanee I'sa Peyğambarıke hucoona qiyghın?

Yəhyee yuşan hav'una Yugna Xabar 3

Zolaqlı geyimli adam Nikodimdir. O, İsadən cənnətə getmək üçün nə etmək lazım olduğunu soruşur. İsa deyir ki, Allaha və Allahın Oğluna iman edən hər kəs cənnətə gedəcək. Allah bütün insanları çox sevir. O, bütün insanların cənnətə getməsini istəyir. Buna görə də Allah İsanı insanlara cənnətə gedən yolu göstərmək üçün göndərdi.

Bu adam İsadən nə soruşur?

Yəhya 3



Sabara gahbışile İsa Peyğambarıqqa telebabı vooxhe. Manbı gırgıne gahbışilycab İsa Peyğambarne k'ane vuxha. Manbışik'le Mang'vee ha'an gırgın möcuzabı g'acuynbı. Telebabışe Mang'us kumag ha'a, Mang'ul k'ırı iliyxhe ıxha. Manbışisib Mana xhinne vuxhes vukkiykan. İsa Peyğambaree, telebabışik'le Allahıs co nimeeyiy vukkanva insanaaşik'le eyheceva, əmr haa'a. Manbışik'le eyhe: «Allahıs co İsa Peyğambarın telebabı vuxha vukkan».


İsa Peyğambaree Cune telebabışılqa hucoona əmr hav'u?

Yəhyee yuşan hav'una Yugna Xabar 1

Zaman keçdikə İsa Peyğəmbərin şagirdləri oldu. Onlar həmişə İsa Peyğəmbərin yanında idilər. Onlar Onun etdiyi bütün möcüzələri gördülər. Ona kömək edirdilər, Onu dinləyirdilər, Onun kimi olmaq istəyirdilər. İsa Peyğəmbər şagirdlərinə Allahın onları necə sevdiyini insanlara söyləmələrini əmr etmişdir. Onlara desinlər ki, Allah onların İsa Peyğəmbərin şagirdi olmalarını istəyir.

İsa Peyğəmbər Öz şagirdlərinə nə əmr etdi?

Yəhya 1



Ina zəiyfa yiccar, kahrızeençe xhyan gyatsts'esva arı. Məng'i'qa bınahva, şavaacab hambaziyvalla haa'a vuxha deş. I'sa Peyğambaree məng'i'k'le eyhen: «Allahıs məng'i'ne bınahbışike ilyheç'es, məng'i's micagna i'mir hevles vukkan». Mançile qiyğa zəiyfee, Mana I'sa Peyğambarva, Allahee g'axılesva uvhuna inekke xərna paççahva inyam ha'a. Mang'vee mane zəiyfays nəxübiy Allahıs düə haa'as vukkanva xət qa'a. Zəiyfa şadiyxha xiveeqa g'adarxhun, maa'ad ıxhaynbı insanaaşıs yuşan ha'a. İnsanaaşed I'sa Peyğambarılqa iman ha'a.

I'sa Peyğambaree zəiyfays hucoona xət qa'a?

Yəhyee yuşan hav'una Yugna Xabar 4

Bu qadın quyudan su götürməyə tək gəlmişdi. Onunla heç kim dostluq etmir, çünki o, günahkardır. İsa Peyğəmbər ona deyir ki, Allah onun günahlarını təmizləmək və ona gözəl həyat bəxş etmək istəyir. Bundan sonra qadın İsanın Peyğəmbər olduğuna, Allahın vəd etdiyi ən böyük Padşah olduğuna inanır. O, bu qadına Allaha necə dua etməyi öyrədir. Qadın sevinib kəndə qaçır və orada baş verənləri insanlara danışır. İnsanlar da orada İsa Peyğəmbərə iman edirlər.

İsa Peyğəmbər qadına nəyi öyrətdi?

Yəhya 4



Mane insanaaşis xəm volle baluğ aqqas
ıkkıykan, aqqasmee vuççud əxə deş. Qiyğa
İ'sa Peyğambar qarı, manbışik'le sayıd tor xhineeqa
eheva eyhe. Manbışe İ'sa Peyğambaree eyhen xhinne
ha'a. Allahne kumaagıka manbışin tor baluğaaşika
gyayts'en. İnsanaaşik'le ıxhaynbı g'acumee, ghalybı
aaqı aaxva. Manbı İ'sa Peyğambarıqa qihna avayk'an,
Mang'us telebabı vooxhe.

Man insanar nya'a ghalybı aaqı avxu?

Lukee yuşan hav'una Yugna Xabar 5

Bu insanlar səhərə qədər balıq tutmağa
çalışsalar da, bir balıq belə tuta bilməyiblər.
Sonra İsa Peyğəmbər gəlib onlara deyir ki, toru bir
daha suya atsınlar. Onlar İsa Peyğəmbərin dediyi
kimi edirlər. Allahın köməyi ilə onların torları
balıqla dolur. İnsanlar bunu görəndə təəccüblənirlər.
Onlar İsa Peyğəmbərin ardınca gedirlər və Onun
şagirdi olurlar.

Bu insanlar nəyə təəccüblənirlər?

Luka 5



I'sa Peyğambaree insanaaşis Allahne hək'ee yuşan ha'a. Mang'vee eyhen: «Allahıs şı sana-sang'us yugun hı'ı ıkkın. Mang'us şı aldapxhın, saç'ivku vukkan deş». I'sa Peyğambaree şas k'inəəğəyn g'ayda huvu: «Mebınbı şoka nəxübiy vuxha şos vukkan, şunab manbışıka məxüb vuxhe».

Sa insanıs kumag hı'ıynemee, vasse hucoo ha'as əxəyee?

Mattee yuşan hav'una Yugna Xabar 5

Isa Peyğəmbər insanlara Allah haqqında danışdı. O deyirdi ki, Allah bizim bir-birimizə yaxşılıq etməyimizi istəyir. O, bizim mübahisə etməyimizi, əsəbləşməyimizi istəmir. İsa Peyğəmbər bizə qızıl qayda verib: “Başqalarının səninlə necə rəftar etməsini istəyirsənsə, sən də onlarla elə rəftar et.”

Bir insana kömək etmək üçün sən nə edə bilərsən?

Matta 5



Ina içiy yı'q'ra yik'ar yixha. Dekkık'le I'sa Peyğambar aveekesse, içiy qeek'ana. I'sa Peyğambar mang'une xaaqa arı, eyhen: «İçiy, oza!» İçiy üç'ür qeexhe. Vak'le g'eceyee, mana ögiylin xhinne üç'ür vor. I'sa Peyğambaree nəxdın möcüzabıyiy hagva!

İne içiyk hucooniyy ıxha?

Lukee yuşan hav'una Yugna Xabar 8

Bu qız çox xəstə idi. Atası İsa Peyğəmbəri axtararkən qız öldü. İsa Peyğəmbər onların evinə gəlib dedi: “Qız, ayağa qalx!” O, dirilib qalxdı. Görürsən, o, əvvəlki kimi sağdır. İsa Peyğəmbər necə möcüzələr göstərir!

Bu qıza nə olmuşdu?

Luka 8



Ina insan b'rq'ira ıxha. I'sa Peyğambaree mane insanıke qiyghanan: «Ğu inyam ha'anne, Zasse yığın uleppı aaqas əxəva?» Mang'vee «Ho'ova» cuvab qele. I'sa Peyğambar mane insanne uleppışik set'umee, mang'un uleppı aaqanbı! Gırgın kar mang'uk'le yugda g'ece giyğal. Qiyğa mana xaaqa siyk'al.

Ğu uleppı gyatxımee, vak'le hucooyiy g'ece?

Markee yuşan hav'una Yugna Xabar 8

Bu adam kor idi. “Sən inanırsanmı ki, Mən sənin gözlərini açə bilərəm?” — deyə, İsa Peyğəmbər bu adamdan soruşdu. O, “Bəli” deyərək cavab verdi. İsa Peyğəmbər əli ilə kişinin gözlərinə toxunduqda gözləri dərhal açıldı. Hər şeyi olduğu kimi çox yaxşı görməyə başladı. Sonra o evinə qayıtdı.

Sən gözlərini yumduqda nə görürsən?

Mark 8



It'umna mits aa'ane gahıl, I'sa Peyğambar gamee g'alirxhu ıxha. Mang'un hambazar it'umba qəvəyq'ənanbı. Manbışısqa məxüd qayle, gamı həşde xhinnee alytik'alasın. Manbışe I'sa Peyğambar muğur qa'a. «Yışın gırgınbı həşde xhinnee hapt'asınbıva» uvhu, ts'irbı ha'a ıxha. I'sa Peyğambarme muğur qıxha, mitsık'le «Ulyoozreva» eyhe. Mitsıb ulyoozarna. Telebabışık'le I'sa Peyğambarıqa məxbına guç g'avcu, ghalybı aaqı aaxva.

I'sa Peyğambaree mitsık'le hucoovana eyhe?

Lukee yuşan hav'una Yugna Xabar 8

Isa Peyğəmbər güclü tufan zamanı qayıqda yatırdı. Onun şagirdləri batacaqlarından çox qorxurdular. Onlar elə bilirdilər ki, qayıq çevrilmək üzrədir. Onlar İsa Peyğəmbəri oyadırlar. “İndi hamımız öləcəyik!” — deyə qışqırırlar. Lakin İsa Peyğəmbər ayağa qalxdı və tufana dayanmağı əmr edir. Tufan sakitləşir, hər yerə sükut çökür. Şagirdlər İsa Peyğəmbərin belə bir gücə malik olmasına təəccüblənirlər!

İsa Peyğəmbər tufana nə əmr etdi?

Luka 8



I'sa Peyğambarın telebabı gamee əlyhəə vooxhe. Mane gahıl it'umna mıts' aa'a giviyğal. I'sa Peyğambar xhinene aq'val iykar manbışısqa qöö eyxhe. Gameene telebabışde sang'uk'le, Pyoturuk'le, I'sa Peyğambar g'ecena. Pyoturee I'sa Peyğambarıke xhinene aq'val iykar Mang'usqa qales icaaza hooqqa. I'sa Peyğambaree «Qora» eyhe. Pyotur xhinene aq'val sık'ırıra ayk'anna, ç'ak'ın mırtar g'acumee, mana qərqi'n, xhinek avqa əlyhəə giyğal. I'sa Peyğambaree mana g'attixhan ha'ana. Manbışik'le xhineniy mıtsın Mang'vee eyhen ha'a g'acu, I'sa Peyğambarıs k'yoozaranbı.

Pyotur nya'a xhinek avqa əlyhəə giyğal?

Mattee yuşan hav'una Yugna Xabar 14

I'sa Peyğambərin şagirdləri qayıqda gedirdilər. Bu zaman güclü külək başladı. İsa Peyğəmbər suyun üstündə yeriyərək onların yanına gəlirdi. Qayıqda olan şagirdlərdən biri Peter İsa Peyğəmbəri gördü. İsa Peyğəmbərdən suyun üzərində Onun yanına getmək üçün icazə istədi. İsa Peyğəmbər “Gəl” dedi. Peter suyun üzərindən getdi, lakin böyük dalgaları görəndə qorxdı və batmağa başladı. İsa Peyğəmbər onu xilas etdi. Qayıqda olanların hamısı İsa Peyğəmbərə səcdə etdilər. Çünki dənizin və küləyin Ona itaət etdiyini gördülər.

Peter niyə batmağa başladı?

Matta 14



Geeb insana, I'sa Peyğambaree Allahne hək'ee yuşan ha'ançil, k'ırı alixhxhes sabayle. Man insana, bıkırne yiğıl maa'ab vuxhava, mıssıba vooxhe. Manbışıqa oxhanasın vuççud eyxhe deş. Maane sa gadeyqa sık'ının baluğiy gıney eyxhe. Mang'vee manbı qadı, I'sa Peyğambarısqa qele. I'sa Peyğambaree manbı alyaat'u, Allahıs şukur haa'a. Allahne kumaagıka, man baluğiy gıney maane gırğing'us g'iyxharan. Gırğınbı aats'enbı, hexxan baluğud, gıneyıd axvan.


I'sa Peyğambarısqa cun baluğiy gıney şavaane hele?

Yəhyee yuşan hav'una Yugna Xabar 6

Cox adam İsa Peyğambərin Allah haqqında danışdıqlarını dinləməyə gəlmişdi. Bu insanlar bütün günü burada olduqlarına görə ac idilər. Onların yeməyə heç bir şeyləri yox idi. Onların arasında bir uşağın bir az balığı və çörəyi vardı. O, bunu gətirib İsa Peyğambərə verdi. İsa Peyğambər bunları götürüb Allaha şükür etdi. Allahın köməyi ilə bu balıq və çörək orada olan hər kəsə yetdi. Hamı doydu, hətta çoxlu çörək və balıq artıq qaldı.

İsa Peyğambərə öz balığını və çörəyini kim verdi?

Yəhya 6



Sa yiğıl İsa Peyğambarık'le g'ecen, insanaaşe Allahne Xaanemee pılıd hele. Manbışde yi'q'nee sa kar deşda zəiyfar yeexhena. Mane zəiyfee, ceka vonne sık'ınne pılın gırgın, Allahne Xaanemee hele. Maa'ab Allahne Xaanemee pıl geed helen, karnan insanarib vuxhaynbı. İsa Peyğambareeme eyhen: «Mane zəiyfee gırgıng'ule geed pıl huvu. Mane zəiyfee ceqa vodun gırgın pıl Allahne Xaanemee huvu. Avxuynbışemee, con hexxada axuyn pılbı Allahne Xaanemee huvu».


Nəxüdne eyxhe, mane zəiyfee gırgıng'ule geed pıl hele?

Lukee yuşan hav'una Yugna Xabar 21

Bir gün İsa Peyğəmbər görür ki, insanlar Allahın evi üçün pul verir. Onların arasında bir kasıb qadın da var idi. O, özündə olan az pulun hamısını Allahın evinə verdi. Amma elə insanlarda var idi ki, onlar Allahın evi üçün çox pul verirdilər, çünki onlar varlı adamlar idilər. Amma İsa Peyğəmbər dedi: “Bu qadın səxavətlidir. Amma başqa insanlar səxavətli deyillər. Çünki bu qadın bütün pulunu Allah evinə verdi. Qalanları isə öz əlavə pullarını Allahın evinə verdilər.”

Bu qadın necə adam idi?

Luka 21



I'sa Peyğambarıs uşaxar geeb vukkan. Yiğbışde sa yığıl, insanaaş con uşaxar I'sa Peyğambarısqa abayle, Mang'vee uşaxaaşinemee düə he'ecenva. I'sa Peyğambarne telebabışeme uşaxar Mang'usqa g'ookka deş. I'sa Peyğambareeme manbışik'le eyhen: «Havaasre manbı Zasqa ablecen. Manbışisseb Allahıke xayir-düə alyapt'as vəəxə. Şavaayiy uşaxaaş xhinne mətttine yik'eençe Allahılqa iman hıı, mana cenneteeqa əlyhəəs». I'sa Peyğambaree uşaxar xhilibışeeqa sav'u, manbışis xayir-düə hoole.


Nya'a insanaaş con uşaxar I'sa Peyğambarısqa abayle?

Lukee yuşan hav'una Yugna Xabar 18

Isa Peyğəmbər uşaqları sevir. Bir gün insanlar övladlarını İsa Peyğəmbərin yanına gətirirlər ki, O, uşaqlar üçün dua etsin. Lakin İsa Peyğəmbərin şagirdləri uşaqları Onun yanına buraxmırlar. Amma İsa Peyğəmbər onlara deyir: “Xeyr, qoy onlar Mənim yanıma gəlsinlər. Onlar da Allahdan xeyir-dua ala bilərlər. Kim Allaha uşaqlar kimi təmiz qəlblə inanarsa, o, cənnətə gedəcək.” İsa Peyğəmbər uşaqları qucaqlayıb onlara xeyir-dua verir.

Niyə insanlar uşaqlarını İsa Peyğəmbərin yanına gətirdilər?

Luka 18



C'iyel horkuna insan g'ulduraaşe yugra getuna. Mana geer insanaaşik'le g'acveeyir, şavaacad mang'us kumag ha'a deş, k'anençe ilğeeç'i, avayk'ananbı. Sa yugne insanık'le mana g'acu, ulyoyzarna. Mang'vee menne milleting'un, cune duşmanaaşine sang'un, ı'xnabı iyt'alanbı. Mana əmələlqa ali'ı, sa xaaqa qarayle. Maane insanıs pıl hele, mang'un ı'xnabı yug qı'ı, mang'us oxhanasın otxhuniy helecenva. Mane yugne insanne kumaagıka, getuna insan qek'a deş.


Yugne insanee hucoona hı'ı?

Lukee yuşan hav'una Yugna Xabar 10

Yerdə yatan bu kişini quldurlar şiddətlə döyüblər. Çox adam onu görüb yanından keçib gedir, heç kim ona kömək etmir. Amma bir yaxşı adam onu görüb dayanır. O, başqa millətdən, öz düşmənlərindən olan bu adamın yaralarını sarıyır. Onu eşşəyinə mindirib bir evə gətirir. Orada olan adama pul verir ki, onun yaralarını sağaldıb, ona yemək versin. Bu yaxşı adamın köməyi sayəsində yaralı adam ölmür.

Yaxşı adam nə etdi?

Luka 10



Sa yiğıl İsa Peyğambar, hambazaaşına sa yeexhene, Martayne xaaqa mihmanna hayk'an. Məng'i'ka Mayram donana sa yiçu yixha. Mayram İsa Peyğambarne k'ane giy'ır, Mang'ul k'ırı iliyxhe ıxha. Marteeme mane gahıl xaan işbı g'ece ıxha. Mançıl-allar Marta İsa Peyğambarısqa qarı, Maryamee xaan işbı g'aces kumag hidya'ava, məng'i'ləna haa'a. İsa Peyğambareeme məng'ikle eyhen: «Marta, yiçvee Zal k'ırı iliyxhe, qotkuda ha'a. Zal k'ırı alixhxhiy, medın karbı hı'ıyle nimeexheeyid yugda vod».

İsa Peyğambarıl şavaane k'ırı iliyxhe?

Lukee yuşan hav'una Yugna Xabar 10

Bir gün İsa Peyğəmbər dostlarından biri olan Martanın evinə qonaq gəlir. Onun Məryəm adlı bir bacısı var idi. Məryəm İsa Peyğəmbərin yanında oturub, Onun dediklərinə qulaq asırdı. Marta isə bu zaman ev işləri ilə məşğul idi. Buna görə də Marta İsa Peyğəmbərin yanına gəlib şikayət edərək Məryəmin ev tapşırığına kömək etmədiyini söyləyir. Lakin İsa Peyğəmbər ona deyir: “Marta, bacın Məni dinləməkdə haqlıdır. Çünki bu, başqa şeylərdən daha vacibdir.”

İsa Peyğəmbəri kim dinləyirdi?

Luka 10



Çoban cune vəq'əbışika yugra ilyakka. Vəq'əbı aguyng'a, mang'vee manbı t'abal ha'anbı. Urgbışik hucoome ıxhaamee, mang'vee manbı yug qa'anbı. Ok' vukkanmee, mançis hoolena. Umulybışis vəq'əbı oxhanas ıkanmee, çobanee manbı g'e'edaşenbı. Vəq'əbışik'le çobanın ses qıvaats'an. Mançil-allad mang'ukad qihna ayk'an. I'sa Peyğambaree eyhen, Vuc yugna Çoban vor, şınab Cun vəq'əbı vod. Şak'le Vuc g'idecveeyir, Cuk'le şı xəənçe g'oocenbı. Mang'vee yişda haa'a, şı havaace.

Yişda yugna Çoban vuşune vor?

Yəhyee yuşan hav'una Yugna Xabar 10

Çoban öz qoyunlarını yaxşı qoruyur. Qoyunlar itəndə çoban onları axtarır. Quzular yaralananda onları sağaldır. Ot istədikdə onlara verir. Canavarlar onları yemək istədikdə onları qovur. Qoyunlar çobanın səsini yaxşı tanıyır. Ona görə də həmişə onun arxasınca gedirlər. İsa Peyğəmbər deyir ki, Özü yaxşı Çobandır və biz Onun qoyunlarıyıq. Biz Onu görməsək də, O bizi göydən görür. O bizə qayğı göstərir, bizi qoruyur.

Bizim yaxşı çobanımız kimdir?

Yəhya 10



R. Hink

Lazar İsa Peyğambarne hambazaaşına sa ıxha. Mana qek'ana. Mang'un mayıt kafaneeqa hitk'ır, suveene mağareeqa giyxhe. Mane gahbışıl insanar hapt'ıyle qiyğa, məxbıne mağarabışeeqa giviyxhe vuxha. İsa Peyğambarıs mana üç'ür qa'as ikkiykan. Mançil-allar Mana arı düə hav'u, eyhen: «Lazar, g'aqa qığeç'e!» Lazar mankecar üç'ür qıxha, nyuq'vneençe qığeç'ena. Man g'acuyn insanar ghalybı aaqı aaxva. Lazar üç'ür qııva, Allahıs şukur haa'a.


I'sa Peyğambaree Lazarık'le hucoona uvhu?

Yəhyee yuşan hav'una Yugna Xabar 11

Lazar İsa Peyğəmbərin dostlarından biri idi. O, ölmüşdü. Onu kəfənə bürüyüb mağaranın içərisinə qoymuşdular. O vaxt insanlar öləndən sonra belə mağaralara qoyulurdular. İsa Peyğəmbər onu diriltmək istəyirdi. Buna görə O, gəlib dua etdi və dedi: “Lazar, çölə çıx!” Bu zaman Lazar dirildi və mağaradan çıxdı. Bunu görəndə insanlar təəccübləndilər. Lazarı diriltməyi üçün Allaha şükür etdilər.

İsa Peyğəmbər Lazara nə dedi?

Yəhya 11



Ine şikileena yits'irsana yiq'ba vuk'ar vuxha. Şavussecaḇ manḇı yug qaa'as vəəxə deşdiy. Manḇışe I'sa Peyğambarıs miz k'yaa'a, co yug qee'eva. I'sa Peyğambareeyib manḇışin gırğınḇı Allahne kumaagıka yug qaa'anḇı. Manḇışde saccu sang'vee sak'ı, I'sa Peyğambarık'le «Geer qa'anava» eyhe. Avxuynḇışemee, vuççud ittevhu, avayk'ananḇı.

Nimeene insanaaşene I'sa Peyğambarık'le «Geer qa'anava» uvhu?

Lukee yuşan hav'una Yugna Xabar 17

Bu şəkildəki on nəfərin hamısı çox xəstə idi. Heç kim onları sağalda bilmirdi. Onlar İsa Peyğəmbərdən xahiş etdilər ki, onlara şəfa versin. Allahın köməyi ilə İsa Peyğəmbər onların hamısını sağaltdı. Amma onlardan yalnız biri qayıdıb İsa Peyğəmbərə: təşəkkür etdi. Amma qalanlar heç nə demədən evlərinə qayıtdılar.

Nə qədər insan İsa Peyğəmbərə təşəkkür etdi?

Luka 17



Ina karnana insan İsa Peyğambarıke qidghınbı ha'asniy arı. İsa Peyğambarısme mana siliys i'xəs ikkiykan, mang'us pılee, deşxhee, Allahee geer ikkan. Mançil-allad mang'uk'le eyhen: «Vaqa vodunmeen gırgın kar massa huvu, çike ıxhayn pıl kar deşınbışis bit'al he'e. Qiyğar Yızda teleba ixhe». Man g'ayxhı pıl nana insan sacuray qa'a. Mang'us cun kar şavuscad heles ikkan deşdiy.

Mane insanıs inekke geed hucooniy ikkan?

Lukee yuşan hav'una Yugna Xabar 18

Bu zəngin adam İsa Peyğəmbərə suallar verməyə gəlmişdi. Amma İsa Peyğəmbər onu yoxlamaq istədi ki, görsün o, pulu yoxsa Allahı daha çox sevir. Buna görə də ona dedi ki, özündə olanların hamsını satıb, pulunu kasıblara paylasın. Sonra isə Onun şagirdi olsun. Amma varlı adam özünü pis hiss etdi. Çünki o, var-dövlətini heç kimə vermək istəmirdi.

Bu insan hər şeydən çox nəyi sevirdi?

Luka 18



Ine insanıqə q'öyre dix eyxhe. K'inne dixee mana g'alerc'u, xaançe hixu, menne şahareeqa ayk'an. Sabara gahılee xıle vuççud idyaxumee, mang'us xaaqa sak'alas ıkkıykan. Mang'vee pisin işbı hı'ıva, xaaqa sak'alas mang'us naş qexhe ıxha. Mang'uk'le ats'a ıxha, maa'ar axvee, mana mıssınçin qik'as. Məxüd ıxha, mana xaaqa siyk'al. Dekkık'le mana g'acumee, şadvalin xhılıbışeeqa sa'a. Dixee dekkık'le cune bınahıke ılıheç'eva eyhe, dekkır bınahıle ılıheç'ena. Şi Allahıke yişde bınahbışile ılıheç'uy heqqımee, Mana, Cune uşaxaaşine xhinnee, yişde bınahbışile ılıheç'ena.

Dekkık'le cuna dix g'acumee, hucoona hı'ı?

Lukee yuşan hav'una Yugna Xabar 15

Bu adamın iki oğlu var idi. Kiçik oğlu onu tərک edib, evdən qaçdı və yaşamaq üçün başqa şəhərə getdi. Bir müddət sonra, əlində heç nə qalmayanda evə qayıtmaq istədi. Amma o, evə qayıtmağa utanırdı. Çünki o, pis işlər görmüşdü. Amma o bilirdi ki, burada qalsa, acından öləcək. Odur ki, ayağa qalxıb evə getdi. Atası onu görəndə sevincindən qucaqladı. Oğul atasından bağışlanma dilədi, atası onu bağışladı. Allahda biz Ondən üzr istədiyimiz zaman bizi Öz uşaqları kimi bağışlayır.

Ata öz oğlunu görəndə nə etdi?

Luka 15



Zakkay karnana insan ıxha. Mang'vee insanaaşis horbı ha'ava, mang'uqa hambazar k'ilyba vuxha. Zakkayk'le I'sa Peyğambar cone şahareeqa arıva g'ayxhımee, Mana g'aces ikkiykan. I'sa Peyğambarne hiqiy-alla geeb insanar sabayle. Mana dikararava, mang'uk'le I'sa Peyğambar g'ece deşdiy. Mançil-allar mana yivelqa ılqeç'unıy I'sa Peyğambarıka ilyakka. I'sa Peyğambarık'le mana g'acumee, eyhen: «Yivele giç'e, həşde yiğne xaaqa Zı mihmanna ayres». I'sa Peyğambar cus hambaz ixhesva, Zakkay mançile geer şadexhe.


Zakkayee I'sa Peyğambar g'acesva hucoona hı'ı?

Lukee yuşan hav'una Yugna Xabar 19

Zakkay zəngin bir adam idi. Onun dostları az idi. Çünki o, insanları aldadırdı. O, İsa Peyğəmbərin onların şəhərinə gəldiyini eşidəndə Onu görmək istədi. İsa Peyğəmbərin ətrafına çoxlu insan toplaşmışdı. Amma onun boyu kiçik olduğuna görə o, İsa Peyğəmbəri görə bilmirdi. Buna görə də o, ağaca çıxıb İsa Peyğəmbərə baxırdı. İsa Peyğəmbər onu görəndə dedi: “Ağacdən en, indi sənin evinə qonaq gəlirəm.” Zakkay buna çox sevindi ki, İsa Peyğəmbər ona dost olacaq.

Zakkay İsa Peyğəmbəri görmək üçün nə etdi?

Luka 19



I'sa Peyğambar əmələl alixı, İyerusalimeeqa arayle. Man g'ayxhiyn, gırgın insanar Mang'une ögilqa abayle. Manbişe şadda palymayne yiven bıtəğbı gyatxı, iğiykar ha'a giviyğal. İnsanaaşe tanalinbı g'ayşu, gaba xhinne I'sa Peyğambarne g'elik avqa gyadaççe. Mane insanaaşine gırgınbışis I'sa Peyğambar cona paççah ıxha ıkkar. Manbişe g'acuyne gırgine möcuzabısil-alla Allahıs şukur haa'a.


İnsanaaşe I'sa Peyğambar g'acumee, hucoona ha'a?

Lukee yuşan hav'una Yugna Xabar 19

Isa Peyğambər eşşəyin üstündə Yerusəlimə gəlir. Bunu eşidən bütün insanlar onu qarşılamağa gəlirlər. Onlar sevinclə palma ağacının budaqlarını kəsib, yelləməyə başlayırlar. Paltarlarını çıxarıb xalça kimi İsa Peyğambərin ayağının altına sərilər. Bu insanların hamısı istəyirilər ki, İsa Peyğambər onların yeni padşahı olsun. Onlar gördükləri bütün möcüzələrə görə Allaha şükür edirlər.

Adamlar İsa Peyğambəri gördükdə nə etdilər?

Luka 19



I'sa Peyğambar Cune telebabışika xaaqa siyk'al. Gırgıng'un g'elybı mı'qı'da ıxha. Mañıl-allad I'sa Peyğambaree, xhyaniy deşmal alyaat'u, telebabışın g'elybı hoyğal. Məxüd Mang'us telebabı Cus nimeeyiy vukkanvaniy hagvas ıkkən. Mang'vee eyhen: «Zı Peyğambariy Məəllim ixheeyir, vuşun g'elybı hodğuluynbı. İn vuşdemee dars ixhecen. Şunab gırgıng'us g'ullux hee'e».

Nişil-allane I'sa Peyğambaree telebabışın g'elybı hodğul?

Yəhyee yuşan hav'una Yugna Xabar 13

Isa Peyğəmbər Öz şagirdləri ilə evə qayıtdı. Hamının ayaqları çirkli idi. Buna görə də İsa Peyğəmbər bir qabda su və bir dəsmal götürüb şagirdlərinin ayaqlarını yumağa başladı. Bu yolla O, şagirdlərini necə sevdini göstərmək istəyirdi. O, dedi ki, mən Peyğəmbər və Müəllim olsam da, sizin ayaqlarınızı yudum. Bu sizin üçün bir dərstdir. Sizdə başqalarına həmişə qulluq edin.

Nə üçün İsa Peyğəmbər şagirdlərinin ayaqlarını yudu?

Yəhya 13



I'sa Peyğambareeyi telebabışe exhaliyn otxhuniy otxhan. Mang'vee geed aq'va qa'a. Mang'uk'le ats'a ıxha, g'iyniyn Cun inekke qiyğiy exhaliyn otxhuniy vod. Vuc sabara gahıle gik'asda, Cune telebee Pyotureeyid qərql'niyvalin eyhesın: «Zak'le I'sa ats'a deş». I'sa Peyğambaree, telebabışik'le eyhen: «Zı insanaaşine bınahbışıl-alla qik'as». Qiyğa manbı Allahıs düə haa'asva suvalqa ılqeebaç'e.

I'sa Peyğambaree nya'a aq'va qa'a?

Lukee yuşan hav'una Yugna Xabar 22

Isa Peyğəmbər və şagirdləri oturub axşam yeməyi yeyirlər. Amma O çox kədərli idi. Çünki bilirdi ki, bu Onun sonuncu şam yeməyidir, tezliklə O, öldürüləcək və şagirdi Peter qorxusundan deyəcək: “Mən İsanı tanımıram.” O, şagirdlərinə insanların günahlarına görə öləcəyini söylədi. Sonra onlar Allaha dua etmək üçün dağa çıxdılar.

İsa Peyğəmbər niyə kədərlidir?

Luka 22



Suval I'sa Peyğambaree Cune Dekkıs, Allahıs, düə haa'a giyğal: «Eyxheyee, Zı qidek'as? Zı əzaabıka qik'uyle qəyq'ən, Zı gırgınıd Ğu eyhen xhinne ha'as». Mançil-allad Allahee Mang'us guc hevlesva sa malaaik g'ıxele. I'sa Peyğambaree telebabışik'led düə hee'evaniy uvhu. Mana sak'ı, telebabışika ilyakkımee, g'ecen, telebabı obzur nik'ee vob apk'ın. I'sa Peyğambaree meeb düə haa'a giyğal.


Allahee nya'a malaaik g'ıxele?

Lukee yuşan hav'una Yugna Xabar 22

Dağda İsa Peyğəmbər öz Atası Allaha dua etməyə başladı: “Ola bilərmə ki, Mən ölməyim? Mən əzabla ölməkdən qorxuram, amma hər şeyi Sənin dediyin kimi edəcəyəm.” Buna görə də Allah Ona güc vermək üçün bir mələk göndərdi. İsa Peyğəmbər şagirdlərinə də dua edin demişdi. Lakin onlara tərəf baxanda gördü ki, şagirdlər kədərdən yorulub yuxuya gediblər. İsa Peyğəmbər yenidən dua etməyə başladı.

Allah niyə mələk göndərdi?

Luka 22



I'sa Peyğambar vorva inyam hidya'an insanar, xəmde Mana aqqasva eskeraaşika abayle. Eskeraaşik'le, manbışda nena I'sa Peyğambar ıxhay, ats'a deşdiy. Mançil-allad mane insanaaşe, telebabışda sa eyxhene Yahudays, I'sa Peyğambar hagvecenva pılñiy huvu. Yahudee I'sa Peyğambarıs ubba hı'ı, Mana I'sa Peyğambar ıxhay, eskeraaşik'le hagva. Eskeraaşe I'sa Peyğambar aqqı, qıkkekkana. Telebabıb nyaqa qabiy heebaxanbı.

Eskeraaşik'le I'sa Peyğambar nəxürna qıvaats'ı?

Lukee yuşan hav'una Yugna Xabar 22

Gecə İsanın Peyğəmbər olmağına inanmayan insanlar onu tutmaq üçün əsgərlərlə gəldilər. Əsgərlər onlardan hansının İsa Peyğəmbər olduğunu bilmirdilər. Buna görə də adamlar şagirdlərindən biri olan Yəhudaya İsa Peyğəmbəri əsgərlərə göstərmək üçün pul verdilər. Yəhuda İsa Peyğəmbəri öpərək onlara göstərdi ki, əsgərlər Onu tanısınlar. Əsgərlər İsa Peyğəmbəri tutub apardılar. Şagirdləri isə hərəsi bir tərəfə qaçdı.

Əsgərlər İsa Peyğəmbəri necə tanıdılar?

Luka 22



Eskeraaşe getu, matsxara ha'asva, I'sa Peyğambar aqqı, qıkkekkana. Mane gahıl Pyotur ts'ayine k'ane gyu'ur, I'sa Peyğambarıkanıy ilyakka. Pyoturne k'ane ulyorzulyne sa zəiyfee, mang'uke qiyghanan: «Ğu I'sayna telebane vor?» Pyotureeme, qərq'iniyvalın «De'eşva» eyhe. Qiyğa mebinbişed Pyoturuke man qiyghanan. Pyoturee, manbişik'led «Zak'le Mana ats'a deşva» eyhe. I'sa Peyğambar Pyoturuka ilyakkımee, mang'us cuk'le ögilycad «Ğu man ha'asın» uvhiy yik'el qadayle. Pyoturus man yik'el qadımee, mang'us naş qexhe.

Pyoturee nya'a horbı ha'a?

Lukee yuşan hav'una Yugna Xabar 22

Əsgərlər İsa Peyğəmbəri tutub apardılar ki, Onu döyüb ələ salsınlar. Bu zaman Peter ocağın yanında oturub İsa Peyğəmbərə baxırdı. Peterin yanında olan bir qadın ondan soruşur: “Sən İsanın şagirdisən?” Peter isə qorxaraq: “Xeyr”, deyə cavab verdi. Sonra başqaları da Peterə bu sualı verdilər. O, həmçinin onlara da “Mən Onu tanımıram” deyir. İsa Peyğəmbər Peterə baxanda Onun özünə əvvəlcədən “sən bunu edəcəksən” dediyini xatırladı. Peter bunu xatırlayanda peşmançılıqdan çox ağladı.

Peter niyə yalan danışdı?

Luka 22



Eskeraaşe I'sa Peyğambar mane cigabışde xəring'une k'anyaqa qarayle. Mang'vee I'sa Peyğambarık hucooyiy ha'as ıkkənva, manbışik'le eyhecənva. Mane insanın do Pilat eyxhe. Pilat I'sa Peyğambarıka yuşan hı'mee, Mang'ul bınah devxhay g'ecen. Mañıl-allar Mana g'aykkas ıkkıykan. İnsanaaşeme «I'sa gik'eva!» ts'irbı ha'a gıviyğal. Pilat milletile qəyq'ənva, I'sa Peyğambar gik'as qele.

Pilat I'sa Peyğambar g'aykkas nya'a qərqi'n?

Lukee yuşan hav'una Yugna Xabar 23

Əsgərlər İsa Peyğəmbəri bu vilayətin başçılarından birinin yanına gətirirlər ki, o, İsa Peyğəmbərə nə edəcəklərini onlara desin. Onun adı Pilat idi. Pilat İsa Peyğəmbərlə danışanda onun heç bir günahı olmadığını gördü. Ona görə də onu buraxmaq istədi. Amma insanlar “İsanı öldürün!” deyə qışqırmağa başladılar. Pilat xalqdan qorxduğuna görə İsa Peyğəmbəri öldürməyə verdi.

Pilat nə üçün İsa Peyğəmbəri azad etməkdən qorxdu?

Luka 23



I'sa Peyğambar gik'asva, Mana xənnə q'uvayke hi'iyne çarmıxık g'adaxbışika i'xiyxəna. Mang'uka sacigee q'öyre merna g'uldurur k'anene çarmıxık g'adaxıka i'xiyxəna. Manbışde sang'vee I'sa Peyğambarık'le eyhen: «Yiğne cenneteeqa əlyhəəmee, zı yik'el qale'e». I'sa Peyğambaree inəxüd cuvab qele: «Ğu g'iyna Zaka cennetee ixhes». Mançile qiyğa gırgınəəng'ə miç'axiyvalla gyooxha. I'sa Peyğambaree axtıda Allahık'le eyhen: «Dek, Zı Yızın rı'h Yiğne xıyaqa qele». Man uvhuyle qiyğa, I'sa Peyğambar çarmıxıl qek'ana. I'sa Peyğambar yışde bınahbışil-alla qik'u. Həşde Allahee, I'sa Peyğambarıl iman hi'iybnışın bınahbı hakkal ha'anbı.


I'sa Peyğambaree Allahık'le hucoona uvhu?

Lukee yuşan hav'una Yugna Xabar 23

I'sa Peyğəmbəri öldürmək üçün onu taxta çarmıxa böyük mismarlarla mıxladılar. Onunla birlikdə iki qulduru da başqa çarmıxlarda mıxladılar. Onlardan biri İsa Peyğəmbərə dedi: “Cənnətinə gedəndə məni xatırla.” İsa Peyğəmbər belə cavab verdi: “Sən bu gün mənimlə Cənnətdə olacaqsan.” Bundan sonra hər tərəfi qaranlıq bürüdü. İsa Peyğəmbər uca səslə Allaha dedi: “Ata, Mən Ruhumu Sənin əlinə tapşırıram.” Bu sözlər deyildikdən sonra İsa Peyğambar çarmıxda öldü. Beləliklə O bizim günahlarımıza görə qurban oldu. İndi isə Allah İsa Peyğəmbərə iman edənlərin günahlarını təmizləyir.

İsa Peyğəmbər Allaha nə dedi?

Luka 23



I'sa Peyğambar qik'uyle qiyğa, hambazaaşe Mang'un mayıt alyaat'u, mağareene nyuq'vneeqa giyxhe. Xhebıd'esde yığıl çakba miç'eeb, mane mağaraysqa q'öyre xhunaşşe ayreele. Manbışik'le mağaree I'sa Peyğambarın mayıt g'ece deş. Qiyğa sa malaaik adı eyhen: «Mana inyaa deşda, üç'ür qıxha». Mane gahıl manbışis, I'sa Peyğambaree uvhuyn cuvab yik'el qadayle. I'sa Peyğambaree uvhunniy, Mana xhebıd'esde yığıl üç'ür qixhes. Yadar şadba yı'qəlqa sapk'ıl, mançine hək'ee insanaaşış yuşan ha'a.


I'sa Peyğambar üç'ür ıxhay zəiyfabışik'le şavaane uvhu?

Lukee yuşan hav'una Yugna Xabar 24

Isa Peyğəmbərin ölümündən sonra cəsədi götürülərək mağaraya qoydular. Üçüncü gün səhər tezdən bu mağaraya iki qadın gəldi. Gələndə İsa Peyğəmbərin cəsədinin burada olmadığını gördülər. Sonra bir mələk gəlib dedi ki, O, burada deyil, O, dirilib. Bu zaman İsa Peyğəmbərin əvvəllər onlara dediyi sözlər qadınların yadına düşdü. İsa Peyğəmbər demişdi ki, O, üçüncü gün diriləcək. Qadınlar sevinclə qayıdıb bu barədə insanlara danışdılar.

İsa Peyğəmbərin sağ olduğunu qadınlara kim dedi?

Luka 24



I'sa Peyğambarne telebabıbişe Mana üç'ürva inyam ha'a ıxha deş. Mana, Cune q'öne telebaysqa yəqqə arayle. Manbışik'le şenkiyne peyğambaraaşe, şene gahılıcab Cune hək'ee xəbar huvuva eyhe. Mane peyğambaraaşe uvhunniy: «I'sa Peyğambar insanaaşıne bınahbışil-alla qik'as, qiyğar üç'ür qixhes». Sık'ırta qiyğa, I'sa Peyğambar mebin telebabınane xaaqa arayle. Mançile telebabı geeb şadeebaxhe. I'sa Peyğambareeyiy telebabışe maa'ad otxhunıybı oyxhan.

I'sa Peyğambaree yəqqə telebabışik'le hucoovana eyhe?

Lukee yuşan hav'una Yugna Xabar 24

I'sa Peyğəmbərin şagirdləri hələ də Onun sağ olduğuna inanmırdılar. O yolda bu iki şagirdin yanında peyda oldu. Onlara dedi ki, qədim peyğəmbərlər o vaxtlar Onun haqqında xəbər vermişdilər. Deyilmişdi ki, İsa Peyğəmbər insanların günahlarına görə öləcək, sonra isə diriləcək. Daha sonra İsa Peyğambar başqa şagirdlərin olduğu evdə peyda oldu. Şagirdlər çox sevindilər. Birlikdə oturub yemək yedilər.

İsa Peyğəmbər yolda şagirdlərinə nə dedi?

Luka 24



Re Hoff

I'sa Peyğambar üç'ür qıxhayle qiyğa, Mana xılece gahna Cune telebabışika axva. Sa yığıl Mana telebabışika sacigee suvalqa arayle. Mang'una xəəqə, Cune Dekkine k'anyaqa sak'alasda gah qabı, hipxhır vooxhe. I'sa Peyğambaree telebabışis xayir-düə huvu, xəəqə ts'its'exhe giyğal. Mang'vee telebabışis mısamecar sak'alasdava cuvab hele. Mane gahıl, Mang'us iman hı'ına gırgına, Cuka sacigee cenneteeqa əlyhəəs.

I'sa Peyğambar nyaqane ark'ın?

Lukee yuşan hav'una Yugna Xabar 24

I'sa Peyğəmbər dirildikdən sonra xeyli vaxt Öz şagirdləri ilə birlikdə oldu. Bir gün O şagirdləri ilə birlikdə dağa gəldi. Çünki Onun göyə, Öz Atasının yanına qayıtmaq vaxtı gəlmişdi. O, şagirdlərinə xeyir-dua verdi və göyə qalxmağa başladı. Lakin O, şagirdlərinə nə vaxtsa bir gün qayıdacağını söz verdi. O zaman Ona iman gətirən hər kəs Onunla birlikdə cənnətə gedəcək.

İsa Peyğəmbər hara getdi?

Luka 24



I'sa Peyğambaree telebabışik'le uvhunniy, Allahee manbışis məxbına guc hevles, manbı qı'dəpqı'n Allahne hək'ee gırğing'us yuşan ha'as əxəsın. Sa yığıl telebabı sacigeeqa sabıyng'a, Allahee manbışis guc hevlesdemee Cun Muq'addasın Rı'h g'ıxele. Mane gahıl gırğıne telebabışde vuk'lel oğa ts'a g'eece. Mançile qiyğa insanar menne-menne mizyaaşıl Allahne hək'ee yuşan haa'a giviyğal.

Telebabışis şavaane guc huvu?

I'sa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 2

Isa Peyğəmbər şagirdlərinə vəd etmişdi ki, Allah onlara elə bir güc verəcəkdir ki, onlar qorxmadan hamıya Allah haqqında danışa biləcəklər. Bir gün şagirdlər bir yerdə olanda Allah onlara güc vermək üçün Öz Müqəddəs Ruhunu göndərdi. Bu zaman hər bir şagirdin başının üstündə alov peyda oldu. Bundan sonra insanlar müxtəlif dillərdə adamlara Allah haqqında danışmağa başladılar.

Şagirdlərə kim güc verdi?

Həvarilərin İşləri 2



Ine insanısse mısacar iykaras əxı' deş. Mana Allahne Xaasne gyu'ur sadaq'a sa'a ıxha. Mane gahıl Pyoturuk'leyiy Yəhyeyk'le mana g'acu, eyhen: «İsa Peyğambarne kumaagıka Allahee ğu yug qa'asda». Man uvhu, manbışe mana oza qa'ana, manar iykar giyğal. Mançile mana şadxha, Allahıs şukur haa'a-haa'a, xaaqa ayk'an.

Pyotureeyiy Yəhyee hucoona hı'ı?

İsa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 3

Bu adam heç vaxt yeriye bilməyib. O, uşaq olandada yeriye bilmirdi. O, Allahın evinin yanında oturub sədəqə dilənirdi. Bu zaman şagirdlərdən Peter və Yəhya onu görüb dedilər: “İsa Peyğəmbərin sayəsində Allah sənə şəfa verəcək.” Bunu deyib adamı ayağa qaldırdılar və o, yeriməyə başladı. Sevinc içində Allaha şükür edərək evə qayıtdı.

Peter və Yəhya nə etdilər?

Həvarilərin İşləri 3



Ok'al oo, q'arats'abışıl gyu'urna insan Stefan vorna. Mana I'sa Peyğambarna teleba vor. Stefan Allahneyiy I'sa Peyğambarne hək'ee yik'eka yuşan ha'a. İnsanaaşeme I'sa Peyğambarılqa iman ha'a ıxha deş. Mançil-allar insanaaşə Stefan aqqı, şahareençe qığayhena. Maayir, mana qik'asmee g'ayeqqa hele. Stefanee qik'asse ögil Allahık'le eyhen: «Yızda Allah, ine insanaaşine bınahbışile ilyheç'e». Mang'vee manıd uvhu, qek'ana.

İnsanaaşə Stefan nya'a gek'a?

I'sa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 7

Yerdə dizləri üstə oturan adam Stefandır. O, İsa Peyğəmbərin şagirdidir. O, insanlara Allahdan və İsa Peyğəmbərdən cəsarətlə danışır. Lakin insanlar İsanın Peyğəmbərliyinə inanmırdılar. Buna görə də Stefanı tutub şəhərdən çıxartdılar. Orada onu öluncəyədək daşqalaq etdilər. Stefan ölümündən əvvəl Allaha dedi: “Allahım, bu insanların günahlarını bağışla.” O, bu sözləri dedi və öldü.

İnsanlar Stefanı niyə öldürdülər?

Həvarilərin İşləri 7



Sa insan daşk'ee gyu'ur, Allahne hək'eedın kitab qədəqqə-qədəqqə, əlyhəə eyxhe. Nimee kitab qətqeeyid, mang'ulqa vuççud hiyxhar ıxha deş. Mançilallar Allahee I'sa Peyğambarne telebabışda sa eyxhena Filip, mane insanne k'anyaqa g'ıxele. Filipıs mane kitabee otk'unıybı, mane insanılqa hixhar ha'asniy ıkkın. Man kitab manbışe sacıgee qədəqqə. Filipee mang'uk'le eyhen: «Ğu, I'sa Peyğambar insanaaşine bınahbışıl-alla qık'uylqa inyam he'eene, Allah yiğne gırgıne bınahbışile ılyheç'esda». Mane insaneeyid «Zı yik'eençe inyam ha'anva» eyhe. Vuc I'sa Peyğambarne telebabışda sa ıxhava, mana insan həşde geer şadra vor.

Mana insan nya'a manimee şadra ıxha?

I'sa Masihee g'axuvuyne telebabışe g'acıyn işbı 8

Bir adam arabada Allah haqqında kitab oxuya-oxuya gedirdi, amma başa düşə bilmirdi. Ona görə Allah İsa Peyğəmbərin şagirdlərindən biri olan Filipi bu adamın yanına göndərdi. O, bu kitabda yazılanları ona izah etməli idi. Onlar bu kitabdakı hekayələri birlikdə oxudular. Filip ona dedi ki, əgər o, İsa peyğəmbərin insanların günahları üçün qurban olduğuna inansa Allah onu bütün günahlarından təmizləyər. Adam dedi ki, mən ürəkdən inanıram. İndi bu adam çox xoşbəxtdir. Çünki o da İsa Peyğəmbərin şagirdlərindən biri olmuşdur.

Bu adam niyə belə xoşbəxt idi?

Həvarilərin İşləri 8



Paul İsa Peyğambarna duşman ıxha. Mang'vee İsa Peyğambarılqa iman ha'anbı avqaaqqa vuxha. Paulee, İsa Peyğambarılqa iman ha'anbı avqasva, menne şahareeqa ayk'an. Sayıd sayangada hits'aygharan işix qexha, Paul qukkuyok'alna. Mang'uk'le xəənçe İsa Peyğambarın ses g'iyxhe. İsa Peyğambaree eyhe ıxha: «Yızda duşman mexhe». Paulee İsa Peyğambarne cuvabil k'ırı iliyxhen, qiyğar Mang'una teleba eyxhe. Mançile qiyğa Paulee İsa Peyğambar Allahna Dixva gırğing'us yuşan ha'a giyğal.


Paulıka xəənçe vuşuna yuşan ha'a?

İsa Masihee g'axuvuyne telebabışe g'acuyn işı 9

Pavel İsa Peyğəmbərin düşməni idi. O, İsa Peyğəmbərin şagirdi olanları tutub həbs etdirdi. O, İsa Peyğəmbərin şagirdlərini axtarmaq üçün başqa bir şəhərə getdi. Ancaq birdən güclü bir nur göründü və Pavel yerə yıxıldı. O, göydən İsa Peyğəmbərin səsini eşitdi. O deyirdi: “Daha mənim düşmənim olma.” Pavel İsa Peyğəmbəri dinlədi, sonra Onun şagirdi oldu. Bundan sonra Pavel sevincindən bütün insanlara İsa Peyğəmbərin Allahın Oğlu olduğunu söyləməyə başladı.

Pavel ilə göydən kim danışdı?

Həvarilərin İşləri 9



Paççahee, İsa Peyğambarna teleba Pyotur aqqa'ana. Pyoturee insanaaşik'le, İsa Peyğambar qik'u, qiyğar üç'ür qıxhava eyheva. Həşdemee Mang'vee insanaaşın bınahbı hakkal ha'a. Pyoturun g'elybı-xıleppi ayt'ıl, mana zindaneeqa araççe. Mana aqqiyne cigayka eskerar ilyaaka vuxha. Qinne yığıl, mana gik'asniy ıkkın. İsa Peyğambarne telebabışemee, Allahıke Pyotur g'aykkiy heqqa. Allahee, manbışe eyhen ha'an. Allahee xəmdə Cun malaaik Pyoturne k'anyaqa g'ixele. Malaaikın Pyoturun g'elybı-xıleppi aaqanbı. Qiyğad akka aaqı, mana g'aqa g'ekka. Mana şavuk'lecar g'ece deş. Həşde mang'usse cune hambazaaşısqa əlyhəəs əxə.

Pyotur nya'a zindaneeqa araççe?

İsa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 12

Padşah İsa Peyğəmbərin şagirdi Peteri zindana saldı. Çünki o, insanlara deyirdi ki, İsa Peyğəmbər ölüb, sonra isə yenidən dirilib. İndi isə O, insanları günahlarından təmizləyir. Peterin əllərini və ayaqlarını bağlayıb zindana saldılar. Ona əsgərlər nəzarət edirdilər. Ertəsi gün o, öldürülməli idi. Lakin İsa Peyğəmbərin şagirdləri Allahdan Peteri azad etməsini istəyirdilər. Allah onları eşitdi. Allah gecə öz mələyini Peterin yanına göndərdi. Mələk Peterin əllərini və ayaqlarını açdı, qapıları açıb onu küçəyə çıxardı. Amma heçkim onu görmədi. İndi o, öz dostlarının yanına gedə bilər.

Peteri niyə zindana saldılar?

Həvarilərin İşləri 12



Ine adiyka Allahılqan iman vodun. Timoteyne adee, mang'us Muq'addasne Kitabeençe sa xabar qəbəqqə. Mana xər qıxhamee, İ'sa Peyğambarıs iman ha'a, Mang'una teleba eyxhe. Timoteyee insanaaşıs Muq'addasne Kitabneyiy İ'sa Peyğambarne hək'ee yuşan ha'a. Mane kitabee, Allahıs şı vukkananbıva, Mang'us şı Cukasana cennetee vuxha vukkanva otk'un.

Muq'addasne Kitabee nişine hək'eene otk'un?

Paulee Timoteyılqa otk'uniyn q'öd'esın kağız 1

Bu nənə Allaha inanır. O, Müqəddəs Kitabdan nəvəsi Timoteyə Allah haqqında hekayələr oxuyur. O, böyüyüb İsa Peyğəmbərə iman gətirir, Onun şagirdi olur. Timotey insanlara Müqəddəs Kitab və İsa Peyğəmbər haqqında danışır. Bu kitabda deyilir ki, Allah bizi sevir, O istəyir ki, biz Onunla birlikdə cənnətdə olaq.

Müqəddəs Kitabda nə haqqında yazılıb?

2 Timotey 1



I'sa Peyğambarna teleba eyxhena Paul gamıyka əq'ənane ölkeeqa ayk'an. Maane insanaaşik'le I'sa Peyğambarne hək'ee vuççud ats'a ıxha deş. Paulee manbışik'le Allahıs co nimeeyiy vukkanva eyhe. Mançıl-allar Allahee manbışın bınahbı mətta'asva I'sa Peyğambar g'axuvu. Sabara insanar I'sa Peyğambarın telebabı vooxhe. Paulıleğana geebne insanaaş Allahısıy I'sa Peyğambarıs iman ha'a.

Nya'a Paul menne ölkeeqa hayk'an?

I'sa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 13

I'sa Peyğəmbərin şagirdi olan Pavel gəmi ilə uzaq bir ölkəyə gedir. Oradakı insanlar İsa Peyğəmbər haqqında heç nə bilmirlər. Pavel onlara Allahın onları nə qədər sevdini, buna görə də onları günahlarından təmizləmək üçün İsa Peyğəmbəri göndərdiyini söyləyir. Bir çox insan İsa Peyğəmbərin şagirdi olur. Pavel sayəsində bir çox insan Allaha və İsa Peyğəmbərə iman edir.

Pavel nə üçün başqa ölkəyə getdi?

Həvarilərin İşləri 13



I'sa Peyğambarın telebabı Pauliy Sila avqu ab vob. Manbişe gırgıng'us I'sa Peyğambarne hək'ee yuşan ha'ançıl-alla avqu vob. Allahee xədn ç'iyebı iğiykarıiy g'ixele. Mançin Pauliy Sila avt'ulıyn zincirbıd qodanbı, maadın akkabıd aaqanbı. İxhaynbı g'acuna, zindanna xərna qəyq'ənnə. Pauleeyiy Silee mang'us I'sa Peyğambarne hək'ee yuşan ha'a. Məxüd mang'veeyid cune xızanınıd I'sa Peyğambarıs iman ha'a.

I'sa Peyğambarıs şavaane iman ha'a?

I'sa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 16

Isa Peyğəmbərin şagirdləri Pavel və Sila həbsdədir. Onlar İsa Peyğəmbər haqqında danışdıqları üçün buraya salınıblar. Allah güclü bir zəlzələ göndərdi. Bu vaxt zindandakı Pavellə Silanı bağlayan zəncirlər qırıldı, zindanın qapıları açıldı. Bütün bunları görən həbsxana rəisi çox qorxdı. Pavel və Sila ona İsa Peyğəmbər haqqında danışdılar. Beləliklə, o və onun ailəsi İsa Peyğəmbərə iman etdi.

İsa Peyğəmbərə kim iman etdi?

Həvarilərin İşləri 16



I'sa Peyğambarna teleba eyxhena Paul, I'sa Peyğambarne hək'ee yuşan ha'ava meer aqqaqqana. Mana geeb g'uldurarnane gameeqa gya'a. Manbı mane gamiyka Roomeeqa vukkekka. Yəqqə it'umna mıts aa'a gıviyğal. Manbı gamı xhinek avqa əlyhəəva qəvəyq'ən. Allaheeme, Paulık'le «Vuşucar xhinek avqa əlyhəəs deşva» eyhe. Allahıs ıkkannaniy, Paulee Roomeene insanaaşis I'sa Peyğambarne hək'ee yuşan hı'ı. Gami xhinek avqa atk'ineeyid, gırgınbı üç'übbə aaxva. Gırgınbışısse xhineençe qığeeepç'es vəəxənbı.


Nya'a vuşucar xhinek avqa idyark'ın?

I'sa Masihee g'axuvuyne telebabışe g'acuyn işbı 27

Isa Peyğəmbərin şagirdi olan Pavel İsa Peyğəmbər haqqında danışdığı üçün yenidən həbs edilmişdi. Onu çoxlu cinayətkarın olduğu gəmiyə mindirdilər. Onları bu gəmidə Roma adlanan şəhərə aparırdılar. Yolda böyük bir tufan qopdu. Onlar batacaqlarını zənn etdilər. Lakin Allah Pavelə heç kimin batmayacağını söylədi. Allah istəyirdi ki, Pavel Romadakı insanlara İsa Peyğəmbər haqqında danışsın. Buna görə də gəminin batmasına baxmayaraq, hamı sağ qaldı. Hər kəs sahilə çıxa bildi.

Niyə heç kim batmadı?

Həvarilərin İşləri 27



I'sa Peyğambarna teleba eyxhena Paul meer aqa araççe. Mang'vee pısın vuççud hı'ı deşdiy. Paulee zindanee ögiylin xhinnee Allahıkeyiy cenneteeqa nəxübiy əlyhəəs vukkanvaniy yuşan ha'a. Məxüd geed insanaaşə I'sa Peyğambarıs iman ha'a. Paul qik'asmee, zindanee axveeyir, mang'vee gırgıne gahbışıl Allahıs şukur haa'a.


Paulee zindanee hucoona ha'a?

I'sa Masihee g'axuvuyne telebabışə g'acuyn işbı 28

I'sa Peyğəmbərin şagirdi Paveli yenidən həbsə atmışdılar. Amma o, heç bir pis iş görməmişdi. O, həbsxanada yenə də əvvəllər olduğu kimi hamıya Allahdan, cənnətə necə getməkdən danışdı. Onun sayəsində bir çox insan İsa Peyğəmbərə iman gətirdi. Pavel ölənə qədər həbsdə qalsa da, həmişə Allaha şükür etdi.

Pavel həbsxanada nə etdi?

Həvarilərin İşləri 28



Ina q'əsda insan I'sa Peyğambarna teleba Yəhye vorna. Allahee mang'uk'le cennet nəxüdiy ixhesva hagu. Allahıs ıkkanan, gırgıne insanaaşık'le Cukasana cennetee vuxhay nimee yugdayiyva ats'axxhecen. Cennetee gyaaşuyniy, ık'arniy, qik'uyniy ixhes deş. Allahee man ciga gırgıne insanaaşinemee qa'as. I'sa Peyğambar, Culqa iman hi'iyıbı Cenneteeqa quvqeesva, q'ör'es yişde dyunyelqa qales.

Allahee cennetee şavnemeene cigabı qa'as?

Yəhyeyna vəh 1

Bu qoca adam İsa Peyğəmbərin şagirdi Yəhyadır. Allah ona cənnətin necə olacağını göstərdi. Allah istəyir ki, bütün insanlar Onunla cənnətdə yaşamağın necə gözəl olduğunu bilsinlər. Orada nə ağlama, nə ağrı, nədə ölüm olmayacaq. Allah bu yeri bütün insanlar üçün hazırlayacaq. İsa Peyğəmbər Ona iman gətirənləri cənnətə aparmaq üçün ikinci dəfə dünyamıza qayıdacaq. İkinci dəfə dünyamıza gələcək və Ona inananları cənnətə aparacaq.

Allah cənnəti kimlər üçün hazırlayacaq?

Vəhy 1



Müəllif haqqında

Kennet N. Teylor “Canlı kitab” müəllifi kimi çox məşhurdur, ancaq ilk dəfə o, uşaq kitablarının müəllifi kimi şöhrət qazandı. Kennetin və onun arvadı Marqaretin on uşağı var və onun ilk kitabları məhz xüsusi olaraq gündəlik ailə dualarında istifadə olunmaq üçün yazılmışdır. Əlyazmalar ancaq on gənc tənqidçinin ciddi sınağına davam gətirəndən sonra nəşr olundu. Artıq dünya uşaqlarının iki nəslinin oxuduğu “Balacalar üçün Müqəddəs Kitab şəkillərlə” (Moody Press), “Uşaq saati üçün dualar” (Moody Press), “Uşaqlar üçün Müqəddəs Kitab hekayələrdə” (Tyndale House) və “Balacalar üçün böyük fikirlər” (Tyndale House) kimi əsərlər bu kitablar arasındadır. İndi artıq Teylorun bütün uşaqları böyümüşlər, buna görə də bu kitabını o çoxlu nəvələri barədə düşünərək yazmışdır.

Bu kitabın rəssamları haqqında

Riçard və Frensis Huk Müqəddəs Kitab hekayətlərində çəkilmiş, müasir dövrdə ən geniş yayılan rəsmlərin yaradıcılarıdır. Onların üslubu başqa müasir rəssamlar üçün nümunə oldu. Riçard və Frensis Huk bir yerdə demək olar ki, bir nəfəsə işləmişlər. Riçard kişilərin və fonun, Frensis isə qadınların və uşaqların təsvirini çəkmişdir. Ömürləri boyu Riçard və Frensis Huk çoxlu Müqəddəs Kitab hekayələrinə rəsmlər çəkmişlər. “Tyndale House” nəşriyyatı “Concordia Publishing House” və “The Standard Publishing Company” nəşriyyatından Riçard və Frensis Huka məxsus olan bəzi rəsmlərin bu kitabda getməsinə icazə almışdır. Ancaq məlum olmuşdu ki, bu kitaba daxil olan hekayətlərin bəzisində çəkilmiş şəkillər onların arasında yoxdur. Çatmayan şəkilləri əvəz etmək üçün “Tyndale House” nəşriyyatı üç nəfər rəssama — Ron Ferrisə, Herbert Qotyeyə, Cenis Vuda Riçard və Frensis Hukun üslubunda rəsmlər hazırlamağı tapşırırdı.

**Ts'eppacab uşaxık'le qopkuna yəq
haagve, q'əsvaleeyir mana mançile
sak'alas deş.**

Sıleyman peyğambarın uvhiybi 22:6

İne kitabeençe uşaxaaşisse sabara
muq'addasın xabarbi qətdəs əxə. Manbişe
mançike geed yugun ats'al alyaat'as.
İne kitabee Allahne, Vucee itxhınne
dyuneyne, insanaaşine hək'ee otk'un vod.



**Uşağa tərbiyə ver ki, layiqli yol tutsun,
O qocalanda da bu yoldan dönməz.**

Süleymanın Məsəlləri 22:6

Bu kitabda uşaqlar Müqəddəs Kitabdın
əsas mövzuları ilə tanış olacaqlar. Bu
onlara mənəvi cəhətdən böyüməyə
kömək edəcək. Həmdə Allah haqqında və
yerin və ilk insanların haqqında bilgiyə
sahib olacaqlar.